

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Səs



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 005 (5477) 11 yanvar 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisə idi"

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarsıda duran vəzifələrə həsr olunan iclası keçirilib



Səh → 2

Prezident İlham Əliyev 2018-ci ilin "Azərbaycan Xalq Cumhuriyyəti İli" elan edilməsi haqqında Sərəncam imzalayıb



Çağdaş mətbuatımızda qürurla səhifələdiyimiz QƏZET



Siyavuş Novruzov:
"Səs" qəzeti müstəqil Azərbaycanın bir tarixidir"



"Bu qərar Azərbaycanın dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq"



"2018-ci ilin "AXC İli" elan edilməsinin tarixi əhəmiyyəti var"



Cəmiyyət mətbuatı yalnız konservator media kimi deyil, eləcə də novator media nümunəsi kimi baxmalıdır




5

"Prezident hər zaman dəyərlərimizə sayqı ilə yanaşır"



9

"Əl-Cəzira" media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqlıdan yazar



16

Bakı və Tokio cüdo üzrə dünya çempionatlarına ev sahibliyi edəcəklər



11 yanvar 2018-ci il

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci ildə Azərbaycan sürətə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb: “Bu gün dünyanın müxtəlif yerlərində riskler, təhlükələr artır, qanlı münəaqişələr, qarşidurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək”, - deyən dövlətimizin başçısı dünya ictimaiyyətinin belə bir mənzərə ilə üzləşərək narahatlıq hissi keçirdiyini qeyd edib. Prezident eləvə edib ki, Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. İndiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

Prezident İlham Əliyev vurgulayıb ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz: “Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzüle uğra-



İlham Əliyev: “2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”



yır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasetdir. Çünkü bizim siyasetimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, bəyənəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi ele ilin evvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar illi olmalıdır. Belə ol蒲du və bunu mötəbər bəyənəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablaşmalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliyərək, dünya miqyasında 35-ci yerde qərarlaşır. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər de asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbedir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, bəyənəlxalq iqtisadi birlik tərəfdən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytingidir və bunun da əsası var. Çünkü son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə getirib çıxarıbdır.

Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili mehsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorümüz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorümüz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önemli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcmi ne görə Azərbaycan dünya miqyasında ən yerlərdən birini tutur.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Əvvəli-Səh-2

Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdır. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünkü indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər de məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyətdir.

Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali en azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-ci ilə nisbətən 500 minə yaxın çox turist gəlmışdır. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarırr. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir. Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fərxe də biler. Biz də faxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrle başa vurmuşuq. Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün de göz qabağındadır. Bizim uğurlu siyasetimizin təmelində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək", - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münəqşəsinə də toxunub. Dövlətimizin başçısı Dağılıq Qarabağ probleminin həllinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu, bunun heç bir başqa yolunun olmadığını vurğulayıb. Bizim principial mövqeyimizin ədalətli, beynəlxalq hüquq əsaslanan və daha çox beynəlxalq dəstək qazanan mövqə olduğunu bildirən Prezident deyib: "Bunu eks etdirən bir neçə önemli hadisə olub. Onlardan biri Dağılıq Qarabağda separatist rejim tərəfindən keç-



Prezident İlham Əliyev: “Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırlıdır”

rilmiş qanunsuz "referendum"un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar "referendum"un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağılıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanır və bu dəstək getdikcə daha da artır".

Azərbaycan Prezidenti ilin sonunda Avropa İttifaqının "Şərq tərəfdəşlığı" Zirvəsində qəbul edilmiş Bəyannamədə "Şərq tərəfdəşliği"na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəkləndiyini xatırladaraq deyib: "Bu, işğalçı Ermənistana növbəti zərbə olub. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münəqşəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərle bağlı daha müsbət yanaşma ortaya qoyular. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziziyət çekir və görür ki, separatizm nadir. Biz isə aqressiv separatizmle üzleşmişik. Bizə qarşı soyqırımı töredilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmış-

dir. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir sığnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmisi bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münəqşəsinin həlli üçün bu, ənənəvi hadisələdir. Azərbaycan öz principial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir".

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, yoxsul Ermənistəndən fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq:

"Ermənistəndən fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırlıdır. Yaxın tarix bunu göstərib. Biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz

ürün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciliklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciliklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılaç. O cümlədən yeni müasir silahların alınması üçün lazımlı olan vəsait ayrılır."

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölge üçün, dünya üçün ənənəvi hadisədir:

"Bu yol Bakıdan başlanır. Təsədüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilib. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürüb. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir", - deyən dövlətimizin başçısı qeyd edib ki, bu yol açıldından sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bize müraciatlər olub: "Artıq bir neçə

həmkarımıla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilib ki, bir çox ölkələrdə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yüksək potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırlıq".

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox ənənəvi layihələrin icrası nəzərdə tutulur:

"Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik her bir ölkə üçün ənənəvi amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitleşmişdir, inflasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə dəha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox ənənəvi amildir.

11 yanvar 2018-ci il

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Əvvəli-Səh-3

Onu da qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasen, makroiqtisadi mühitə görə Azərbaycan dünya miqyasında 39-cu, MDB məkanında isə birinci yerdədir. Yəni, bu, Davosun qiymətləndirməsidir. Əlbətə, çox əlamətdar haldır ki, beynəlxalq təşkilatlar Azərbaycanda makroiqtisadi vəziyyətə bağlı görülmüş işlərə çox müsbət reaksiya verirlər və yüksək qiymətləndirirlər.

Biz çalışmamışık ki, Neft Fon-
dunun gelirlerini artırıraq. Ümmiy-
yetle, bizim valyuta ehtiyatlarımız,
Dövlət Neft Fondunun valyuta eh-
tiyatları ildən-ilə artır. Əlbəttə, bu,
bize imkan verəcək ki, ölkə qarşı-
sında duran önemli layihələr üçün
vəsait ayıraq və ölkəmizin iqtisadi
dayanıqlığını təmin edək. Valyuta
ehtiyatlarının həcmi və artması bizi
iqtisadi müstəqillik verir. Biz
heç bir maliyyə qurumundan asılı
deyilik. Biz kreditlər alırıq. Ancaq
onu da qeyd etməliyəm ki, kredit-
lərin alınması ilə bağlı biz daha da
ciddi siyaset aparmalıyıq. Hesab
edirəm ki, bundan sonrakı illerde
dövlət xarici borcunun azaldılması
istiqamətində işlər aparılmalıdır.

layıraq ki, pulumuz olmayanda bizə kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. Ele ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fonduunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik.

Bir sözlə, xarici borcumuzun seviyyəsi aşağı düşməlidir. Bu ilki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Bizancaq texnoloji cəhətdən önemli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa bina-nın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyi-miz digər layihəyə xaricdən kredit almaq düzgün devil.”

Dövlət başçısıq bildirib ki, qeyri-neft sektorunun inkişafı da im diqqət mərkəzindədir. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlerin verilmesi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək:

"Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtılıq verilmiş və qaytarılmış kreditlər hesabına tək-

təblərin, uşaq bağçalarının sayı da artmalıdır. Bu məqsədlər üçün yəni yerlər müəyyən edilməlidir, yəni infrastrukturunu genişləndirilməlidir, digər kommunikasiyalar - su, qaz, elektrik xətləri çəkilməlidir. Bax, deməli, demoqrafik artımın əlamətləri bundan ibarətdir. Bu da əlavə xərc tələb edir. Dövlət bütçəsindən infrastruktur layihələrinə gəvənlər xərclər daim artır.

qoyulan xərclər daim artır. Mən giriş sözümdə qeyd etdim ki, keçən il biz nə qədər böyük işlər görmüşük. Ona görə yeni iş yerlerinin yaradılması daimi proses olmalıdır. 2004-cü ildən bu günde qədər iki milyona yaxın yeni iş yeri açılmışdır. Amma baxın, əhalidə nə qədər artmışdır. Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır, eyni zamanda, qarşımızda vəzifələr qoyur. Ona görə bu il də yeni iş yerlerinin yaradılması ilə bağlı addımlar atılacaq. İqtisadi sahəyə, sənaye potensialımızın, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr de-

Prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb



Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bildirilir. Qeyd edilir ki, cəmi iki il yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixinde silinməz izlər qoyub, xalqın qəlbinde azadlıq və istiqlal duyularını gücləndirmekle respublikanın əməkdar məşəxilliyi üçün ətibarlı nəticələr hazırladı.

publikanın gelecek müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Sərəncamda bildirilir ki, 2018-ci ilde Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqince qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə ve ölkə xaricində silsile tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev bassaqlılığı yerib

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycan Respublikasında ilk fəvqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə bassaşılığı verib.

olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq ve ixrac yönümlü mahsulların hacmi artsın.”

Dövlət başçısı bildir ki, bu iş biz müstəqilliyimizin yüz illiyin qeyd edəcəyik. Yüz il bundan əvvəl müsləman ələmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır.

etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqavisa edilə bilməz. Çünkü o

nin yaradılması prosesi bu il də
sürelə gedəcək. Əminəm ki,
2018-ci il də sənaye inkişafı ilə
bağlı əlamətdar il olacaq. On yeni
xalça fabrikinin açılışı nəzərdə tu-
tulur. Beləliklə, ilin sonuna qədər
xalça fabriklerinin sayı 20-yə çat-
malıdır. Bu da minlərlə iş yeri de-
məkdir. Xüsusilə bu fabriklərdə iş-
ləyənlər qadınlardır. Bu, qadınlara
ürün yaradılan gözəl iş yerləridir
ki, onlar öz biliyini, istedadını ora-
da eks etdirə bilirlər və özləri üçün
də, ölkəmiz üçün də yaxşı maliyyə
imkanları yaradırlar. Onların məh-
sulları ixrac potensialımız, Azər-
baycan xalçasının dünyada təbliğ
 üçün gözəl imkanlar yaradır. Ona
göre, bu il on yeni fabrikin açılış
nəzərdə tutulur.

Əminəm ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ile bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxiqlılıqla bağlı əlavə tədbirlər görülecek ki, biz keçən il

Bu gün də xarici borcumuz meqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənlik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmaq, əksinə hunu azaldaq.”

Prezident qeyd edib ki, Azərbaycan bu gün dünya miqyasında müstəqil siyaset aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o gedər da xas devil:

"Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bize iqtisadi məsələlərin həlli üçün lazımdır. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəzifyetimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. "Cənub Qaz Dəhlizi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" layihələrinin və digər önəmlili layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır. Biz önəmlili strateji layihələrin icrası üçün xərici kreditlər də almışıq. Ancaq əgər bizim çox möhkəm iqtisadi vəziyyətimiz olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatir-

11 yanvar 2018-ci il

Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub

Azərbaycanda aqrar sektorunu inkişaf etdirmək, bu sahədə çalışanlara dəstək olmaq üçün çox iş görülüb və həmin proses indi də davam edir



dəfələrlə artıb. Adları çəkilən məhsullar həm de geniş ixrac potensialına malikdir. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı demişdir: "Əlbəttə, bütün bu işləri görərək, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdüryük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxlədan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artırıbilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri açılacaq, sahibkarlıq inkişaf edəcək".

Qeyd edilmişdir ki, son dövrlər yüz minlərlə hektar torpaq sahəsi əkin dövriyəsinə daxil olub. Bu işde Taxtakörpü, Şəmkirçay, Tovuz və Göytəpə su anbarlarının istifadəye verilməsi önəmlü rol oynayib. Bu qurğuların istifadəye verilməsi sayasında aqrar sektorunda əkin suyu üçün etibarlı mənbə yaranıb. Yeri gəlmışkən, qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, 2050-ci ilədək dünya əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün 120 milyon hektar əlavə torpaq sahəsinin əkin dövriyəsinə daxil olması zəruriyyəti yaranacaq. Həmin hesablamalarda irriqasiya sistemlərinin qurulması əsas şərt kimi qeyd olunur. Göründüyü kimi, ölkəmizdə bu sahədə vaxtında görülən zəruri tədbirlər qarşısında illərdə bizi gözənlənilən problemlərdən sıyrıtalayıb.

Dünyada olduğu kimi, ölkəmizdə də kiçik və orta fermer təsərrüfatları say və malik olduğu torpaq sahələrinə görə hələ de üstündür. Ele buna görə də, Azərbaycanda belə təsərrüfatlara hər cür dəstək verilir. Güzəştli kreditlərin çox his-

səsinin aqrar sektorunda çalışan kiçik və orta sahibkarlara ayrılması da bu dəstəyin nəticəsidir. Bununla bərabər, belə təsərrüfatlar digər güzəştərlər də istifadə edirlər. Güzəştər ise az deyil. Məsələn, tək 2016-ci ilde buğda və çəltik istehsalına görə, ümumilikdə, 80 milyon, ilk dəfə olaraq, sünə mayalama yolu ilə alınan buzovlara görə 500 min, texnikanın dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün 8 milyon manat subsidiya verilib. Bunlardan əlavə, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrələrin dəyərinin 70 faizi və ya 62 milyon manat dövlət bütçəsindən ödənilib. Fermerlərin işini asanlaşdırın amillərdən biri də məhsulların alınması üçün yaradılan tədarük şirkətləridir. Bu, fermerlərə məhsulu yerində satmaq imkanı verməklə bərabər, onlarda əvvəlcədən məhsulun alıcısının olduğunu əminlik yaradır. Belə hal aqrar sektorunda əlavə stimullaşdırıcı amil hesab edilir. Aqrar sektorun iqtisadi cəhətdən səmərəliliyinin yüksək olması barede İsrail mütəxəssislərinin ölkəmizdə apardıqları araşdırılmaları da xatırlatmaq istərdik. İsraili mütəxəssisler hesablayıblar ki, Azərbaycanda çəltik üzrə gelirlilik 400, soya üzrə 250, qarğıdalı və günəbaxan üzrə 200 faizdən çoxdur. Sonrakı yerləri, müvafiq olaraq, tütün, kartof, taxıl və pambıq tutur. Bu araşdırımaların nəticəsi də göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün geniş potensial mövcuddur. Yəni ölkəmizin torpaq və iqlimi, başlıcası isə aqrar sektorun inkişafına dövlət dəstəyi ərzaq təhlükəsizliyimizi təmin etməklə bərabər, xarici bazara daha çox məhsul ixrac edib, yüksək gəlir götürməyə imkan verir.

Göründüyü kimi, Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub və bu prosesdə aqrar sektor xüsusi çəkiyə malikdir.

"Ses" Analitik Qrupu

Son illər dünyada baş veren siyasi və iqtisadi proseslər göstərir ki, ərzaq təhlükəsizliyinin təminatı strateji xarakter daşıyır. Aqrar sektorunda məhsul ixracının imkanları genişdir. Dünya bazارında neftin qiymətinin aşağı düşdürüb bir vaxtda bu, çox vacib şərtdir. Digər tərəfdən, ölkə əhalisinin təxminən yarıya qədəri regionlarda yaşayır və onların da əksəriyyətinin fəaliyyəti bu və digər dərəcədə aqrar sektorla bağlıdır. Deməli, bu sahənin inkişafı, eyni zamanda, əhalinin məşğullüğünün təminində və insanların sosial rifahının yüksəlməsindən önemli rol oynayır.

Təkzibedilməz faktdır ki, Azərbaycanda dövlət tərəfindən aqrar sektorunu inkişaf etdirmək, bu sahədə çalışanlara dəstək olmaq üçün çox iş görülüb və həmin proses in-

di də davam edir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün növ vergilərdən azaddır, fermerlərə yanaçaq, motor yağları, toxum, gübre, damazlıq heyvanlarının verilməsində və kənd təsərrüfatı texnikalarının satılmasında böyük güzəştər olur. Bununla yanaşı, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılrək, aqrar sektorunda çalışanlara üstünlük verilir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatə görə, 2017-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 milyard 200,6 milyon manat təşkil edib. Onun da 3 milyard 258,6 milyon manatı heyvandarlıq, 2 milyard 942 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2016-ci ilin eyni dövrü ilə müqayisədə

ümumi məhsul istehsalı 4,2, o cümlədən, heyvandarlıq məhsullarının istehsalı 2,8, bitkiçilik məhsullarının istehsalı 5,9 faiz artıb.

Sözsüz ki, belə nailiyətlərin əldə olunmasının başlıca səbəbi bu sahəyə göstərilən diqqətdir. Son illər ölkədə aqrar sektorunu müasir dövrü tələblərinə uyğun inkişaf etdirmək, o cümlədən, texniki və maliyyə bazasının möhkəmlənməsi üçün çoxsaylı tədbirlər həyata keçirilir. İlk növbədə, ənənəvi bitkiçilik sahələri dırçəldilir və nəticədə pambıqılıqda, üzümçülükdə, tütünçülükdə, baramaçılıqda, çəltikçilikdə, çayçılıqda, findiqçılıqda məhsul istehsalı



Müstəqil mətbuatımızın ilk qaranquşu- “Ses” QƏZETİ

Müstəqil Azərbaycanın ilk mətbuat organlarından olan “Ses” qəzeti 27 yaşıını təmamlayır. Media kapitanlarının fikrincə, 1990-ci illerin əvvəllərində ölkədə ictimaiyyəti durumun gərgin və ziyyətdə olduğunu və güclü senzurun mövcud olduğunu dövrə fealiyyətə başlayan “Ses” qəzeti Azərbaycanın sevərlərin səsini, azad fikirli, sağlam düşüncənən ziyanlıların səsini xalqa çatdırıb. SİA media kapitanlarının “Ses” qəzətinin 27 illik fealiyyəti ilə bağlı fikirlərini təqdim edir:

“Yeni Azərbaycan” qəzətinin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaoglu:

“Ses” qəzeti her şeydən önce müstəqil, Azərbaycan milli mətbuatının formalaşmasında özünəməsus yeri və rolü olan qəzətdir. “Ses” qəzeti Azərbaycanın ictimaiyyəti münasibətlərinin ən mürəkkəb dövründə, 27 il bundan önce, mü-



təqiliyimizin ilk ilində yaranıb. “Ses” qəzətinin fealiyyətini və onun Azərbaycan mediasında yerini, rollunu, gördüyü işləri qiyənləndirmək üçün mütləq onun yaradığı tarixe nəzər yetirmək lazımdır. Yeni müstəqillik əldə etmiş dövlətin, heç şübhəsiz ki, ictimaiyyəti siyasiyyatının formalşmasında müstəqil media organına ehtiyacı var idi. Eyni zamanda dünyada və Azərbaycanda baş verən hadisələrin düzgün şərh olmasına, mətbuatın siyasi obyektiv əsaslardan şərh etməsinə töhfə verə biləcək, öz müstəqil sözünü cəsaretle, qorxmadan deyə biləcək media organına ehtiyacı var idi. “Ses” qəzeti əslində bu rolu oynadı. O dövrde Ulu Öndər Heydər Əliyevin fikirlərini ictimaiyyətə olduğu kimi çatdıracaq media qurumları yox idi. Biz bilirik ki, Azərbaycanın milli maraqları həmin dövrde, həm daxildəki marginal radikal qruplar tərəfindən, həm də gələcəkdə Azərbaycan torpaqlarını işgal etməyi nəzərdə tutan imperialist, erməni-pərəst güclər tərəfindən təhdid edildi. Belə bir mərhələdə bütün bu proseslərden Azərbaycanı xilas edə biləcək, dövlətçiliyimizi qoruya biləcək siyasetçiye ehtiyac var idi. Hami bildirdi ki, bu Heydər Əliyevdir. Lakin o dövrün şərtləri içərisində çox az adam cəsarət edib Ulu Öndərin mövqeyini müdafiə edir və ya çox az mətbuat organı bu missiyani üzərinə götürürək, özündə cəsarət tapıb addımları ata bildi. Tərəddüd etmədən deyə bilərik ki, onlardan birincisi məhz “Ses” qəzətidir. Böyük dövlət xadimi Ümmükmilli Liderin müraciətini “Ses” qəzeti dərc etməyi bacardı. Mən düşünürəm ki, bu, Azərbaycan milli mətbuatında “Ses” qəzətinin həyata keçirdiyi

ən böyük missiya idi. Bundan sonrakı mərhələdə də “Ses” qəzeti öz prinsiplərinə sadıq qaldı, Azərbaycanda milli özünüdək prosesinin həyata keçirilməsində, dünyada baş verən hadisələrin analitik təhlilin süzgəcindən keçirərək, nəyin nə üçün baş verdiyini oxucuya çatdırın tribunaya çevrildi, çox böyük maarifləndirmə funksiyasını yerinə yetirdi. “Ses” siyasi mədəniyyətin, əxlaqın formalaşması, ölkədə baş verən hadisələrin düzgün şəkildə ictimaiyyətə çatdırılması istiqamətində mühüm tarixi addımlar atmayı bacardı. Həmin dövrə informasiya çox vacib məsələ olsa da, informasiya ilə davranışmaq daha aktual idi. Cənubi dövrə bu gün alışlığımızı çoxsaylı informasiya mənbələri, sosial şəbəkələr, internet resursları yox idi. Əhali informasiyanı yalnız qəzetlər və radio-televiziya üzərində əldə edə bilirdi. Biz bilirik ki, 90-ci illerin əvvəllərində müharibə gedirdi, Azərbaycan torpaqları işğal olundurdu. Bu, 1994-cü il atəşəs dövrüne qədər davam etdi. O mərhələdə də nəyin, nə üçün baş verdiyini insanlara çatdırmaq çox vacib məsələ idi. “Ses” qəzeti bu missiyanın öhdəsində layiqinə gələ bildi. Bundan sonrakı mərhələ Azərbaycan mediasının inkişaf mərhəlesi idir. 1993-cü ilde Ulu Öndər hakimiyətə gəldikdən sonra “Ses” qəzeti öz üzərinə yeni missiyani götürmüştər. Əslində “Ses” qəzeti ən müxtəlif tarixi mərhələdə öz prinsipal mövqeyi ilə fərqliyən qəzet kimi çıxış etməyi bacarib. Bundan sonrakı mərhələdə çoxsaylı media nümunələri yarandı, zaman-zaman Azərbaycanın informasiya cəmiyyətində bir növ durulma baş verdi. Bir-birinin ardınca tarixi hadisələr baş verdikcə nəhayət siyasi üfüqlərdə bir aydınlaşdırmaq prosesi baş verdi. Artıq nəyin nə olduğunu Azərbaycan cəmiyyəti dərk etməyə başlayırdı. Hesab edirəm ki, bu aydınlaşma mərhəlesinin meydana gəlməsində də “Ses” qəzətinin öz yeri və rolü oldu. Cənubi bu çox mühüm məsələ idi. Total və ideoloji rejimdən çıxan bir cəmiyyət üçün informasiya ilə davranışmaq çox çətin məsələ idi. Bundan istifade edən informasiya mənbələri və mərkəzləri manipulyasiya edərək cəmiyyəti çəşidirməyi çalışırlar. İctimai hormoniya, ahəngdarlıq itmiş, informasiyaya münasibətdə onun düzgün əsaslıqlarda qəbul edilməsi meyarları sıradan çıxmışdı. Bütün bunlar sözün həqiqi mənasında milli qəzətçiliyin inkişafını zəruri edirdi. Milli medyanın dəyişməsindən sonra sözü həqiqi mənasında mətbuatla bağlı böyük mərkəbdər. Mən qəzətin yaradıldığı illəri çox yaxşı xatırlayıram. “Ses” çətin, mürəkkəb, lakin çox şərflər yolu keçən qəzətdir. Qəzət Azərbaycanda ictimai sabitliyin olmadığı, çətin bir dövrə fealiyyətə başlamasına baxmayaraq, düzgün, prinsipal mövqedə olub. “Ses” dövlətin, dövlətçiliyin qorunmasına, təşkil olunub, cəsaretlə sözü, həqiqəti ədaləti müdafiə etdiyi üçün zaman-zaman qəzet əməkdaşları təqiblərə meruz qalıb. Azərbaycanda AXC-Müsavat hakimiyəti dövründə bu qəzətin redaksiyası basqına, terrora meruz qalıb. Amma bütün bunlara baxmayaraq “Ses” qəzeti öz cəsarəti, bütövlüyü, milli mövqe-

redaktoru olmuş Ağabəy Əsgərovu, hazırda qəzət rəhbərlik edən



Bəhrəz Quliyevi və bütün kollektivi təbrik edir, uzun ömür arzu edirəm. “Ses” qəzeti 27 illik tarixə malik olan, müstəqil mətbuat organları arasında ilk qaranquşlardan biridir. Hesab edirəm ki, bu qəzət daim fealiyyət göstərəcək və bundan sonra öz mövqeyini daha gözəl yaza, məqalələrlə daha prinsipal şəkildə ortaya qoyacaq.

“Xalq cəbhəsi” qəzətinin baş redaktoru Elçin Mirzəbəylı:

“Ses” qəzeti Azərbaycan müstəqil media tarixində öz yeri olan, öncəli mətbuat organlarındandır. Hər zaman öz prinsipləri ilə seçilən, dövlətçilikdə, milli maraqlara münasibətdə “Ses”in mövqeyində bu güne qədər hər hansı dəyişikliyin şahidi olmamışdır. Ən çətin prinsipal anlarda “Ses” öz səsini



ucaltmağı bacarib və hər dəfə milli maraqlarımızın əleyhinə çıxan qüvvələrə qarşı kəskin mövqə ortaya qoyub. Qəzətin rəhbərliyi və eməkdaşları Azərbaycana və onun milli maraqlarına, dövlətçiliyinə bağlı olan, jurnalistikən prinsiplərinə əməl edən, milli məsələlərde güzəştsiz olan insanlardır. “Ses” media sektorunda bu mətbuat organının idarəciliyi, eməkdaşları kimi düşənən insanlar məzmun keyfiyyətlərinə görə sevirler. Uzun illərdir ki, mən “Ses” qəzəti ilə eməkdaşlıq edirəm və bu tarix demək olar ki 27 ili əhatə edir. Bu müddət ərzində qəzətin keçdiyi yol gözümüz qarşısında olub və bu yol kifayət qədər şərəfli, azərbaycanlıq ideyalarına, məfkurəsinə bağlı yoldur. Bu qəzət fealiyyət göstərənləri, başda həmkarım, dəyərli dostum Bəhrəz Quliyev olmaqla ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Əlləriniz heç zaman yorulmasın və ürəyiniz hər zaman Azərbaycan sevgisi ilə döyünsün”

“Şərq” qəzətinin baş redaktoru Akif Aşırı:

“Ses” qəzeti Azərbaycan müstəqil mətbuatının bərpasında rol oynayan ilk nümunələrdəndir ki, öz dövrlüyünü bu güne qədər qoruya saxlaya bilib. Azərbaycanın 27 il öncəki tarixinə nəzər salsaq, biz ölkə müstəqilliyinin bərpası istiqamətində baş verən prosesləri, gərgin siyasi vəziyyəti görürük. Lakin həmin dövrə “Ses” qəzeti kifayət qədər oxucu auditoriyası qazanmış, sevilən qəzətlərdən biri idi. Həmin dövrən 27 il keçmişinə baxmayaq, nə xoş ki “Ses” qəzəti bu gün də yaşayır və onun



güclü komandası var. Bu gün “Ses” qəzəti həm də internet televiziyası vasitəsilə mütəmadi olaraq cəmiyyəti məlumatlandırır, maarifləndirir, ölkəmizin inkişafı üçün çalışır, eyni zamanda problemləri göstərməyi bacarır. “Ses” qəzeti Azərbaycanın müstəqilliyinə olan təhdidləri dəqiqlik müəyyənələşdirməyə çalışan qəzətdir. Qəzətinin baş redaktoru Bəhrəz Quliyev başda olmaqla bütün “Ses”çiləri təbrik edir, onlara yeni uğurlar, iti və kəsərlə qələm arzu edirəm. Arzu edirəm ki, ölkəmizin inkişafı naməda daha çox güc sərf edib, yeni illərə çatasınız”.

Nailə Məhərrəmova

Cəmiyyət mətbuatı yalnız konservator media kimi deyil, eləcə də novator media nümunəsi kimi baxmalıdır

- Bəhruz müəllim, 2017-ci il ölkəmiz üçün bir sıra mühüm uğurlar yadda qaldı. Bu baxımdan, başa vurduğumuz il Azərbaycan mətbuatı üçün hansı hadisələrlə əlamətdar oldu?

- 2017-ci ilin nəticələrindən və uğurlarından danışarkən, öncəki - 2016-ci, 2015-ci və daha qabaqkı illərin də uğurlarına nəzər salmaq lazımdır. Belə olduğu halda biz, bu suala daha əhatəli şəkildə cavab vere bilərik. Məhz həmin illərin statistikasını təhlil edərkən, 2017-ci ilin bütün mənzəresi eks olunur. Bu baxımdan, yola saldığımız 2017-ci ildə də öncəki illərdə olduğu kimi, ölkəmiz siyasi, iqtisadi, sosial və başqa sahələrdə kifayət qədər uğurlar, nailiyyətlər qazandı. Xüsusilə, Azərbaycan regionda öz liderlik mövqeyini qoruyub saxlamaqla yanaşı, onun təməllərini daha da möhkəmləndirdi. Ümumiyyətlə, ölkəmizin lider dövlətə çevrilmesində və bu kimi mühüm amillerin mövcudluğunda Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü, güclü iradəyə söykənmiş müdrik siyasetinin dayanması şübhəsizdir. İstər daxili, istərsə də xarici siyasetdə elədə edilən hər bir uğurun əsasında bu kimi önemli faktorlar öncüllük təşkil edir.

Baxın, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib, eyni zamanda təşəbbüskar ölkə olaraq beynəlxalq siyasi arenada söz sahibi statusunu qazanıb və bayaq da qeyd etdiyim kimi, biz bunu yalnız 2017-ci ilə aid edə bilmerik, çünki ondan öncəki illərdə də ölkəmiz böyük konfransların, möhtəşəm forumların təşkilatlığını, ev sahibliyini edərək, həmin uğurları bir ənənəyə əvvəlib. Məsələn, neft kontraktının uzadılması və "Yeni əsrin müqaviləsi" kimi mühüm tarixi hadisə, eləcə də Bakı-Tbilisi-Qars dəmir yoluńun açılışı və s. beynəlxalq standartlı layihələrin gerçəkləşdirilməsi xüsuslu önem kəsb edir.

Eyni zamanda biz buraya Azərbaycanın ikitirəfli, üçtərəfli və s. formatlar çərçivəsində təşkil edilən yüksək seviyyəli görüşlərdəki mövqeyini də əlavə edərsək, bu zaman ölkəmizin real uğurlara imza atlığıni tam əminliklə vurğulaya bilərik. Misal üçün, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan kimi formatlar məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

Azərbaycanda uğurlu daxili siyaset də həyata keçirilir ki, bunun da əsasını sosial siyaset təşkil edir. Əlbəttə, reallaşdırılan hər bir uğurlu sosial layihələrin təməlində güclü iqtisadiyyat və güclü lider faktoru dayanır. Cənab İlham Əliyevin davamlı olaraq regionlara etdiyi çoxsaylı sefərləri, xalqla yaxın temaslarda olması, yeni müəssisələrin, sənaye və s. obyektlərin, həmçinin, sosial yönümlü komplekslərin açılışı, yeni iş yerlərinin yaradılması, Dövlət Proqramlarının qəbulu, kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar bütövlükde iqtisadi uğurların kompleks göstəricisi olaraq dəyərləndirilir.

2017-ci il ölkəmizdə dəha bir uğurlu tarixə təsadüf etdi. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi və bu tədbir ilin en vacib hadisələrindən biri kimi yadداşlara yazılıdı və sözsüz ki, ölkəmiz bu məsələdə də öz liderlik mövqeyini qorumaq şərti ilə dünyaya yeni bir Azərbaycanı - müasir, dünyəvi bir müsəlman dövlətinə təq-



"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin yap.org.az-a müsahibəsi

dim etmiş oldu. Beləliklə, 2017-ci il Azərbaycan dövləti və xalq üçün bütün mənalar da müsbət il kimi yadda qaldı.

Bütün bunların fonunda mətbuatımızın da üzərine mühüm vəzifələr düşdü və uğur mərhəlesini davam etdirdi. Onu da qeyd etmək istərdim ki, mətbuat yalnız cəmiyyətin güzgüsü rolunu oynamır. Yəni mətbuatın işi ictimai rəyi maarifləndirmək bitmir, çünki mətbuat, eyni zamanda cəmiyyətdə baş verən prosesləri işıqlandırmaqla yanaşı, müasir dönyanın tələblərinə cavab vermək şərti ilə, dövlət quruculuğu prosesində, ümummilli məsələlərdə yaxından iştirak etməlidir.

Nəzərə alaq ki, dönyada qlobal hadisələr

fonunda modernleşme prosesi gedir, eyni zamanda Azərbaycan da bu prosesə qoşulub və dönyanın bir parçası olaraq özünəməsus yerini tutur. Əger Azərbaycan sözügedən proseslərə öz töhfəsini vere bilirsə, sözsüz ki, mətbuatımız da bütün bunları işıqlandırmağı bacarmalıdır. Əlbəttə, bizlər də elə etməliyik ki, cəmiyyət mətbuatı yalnız konservator media kimi deyil, eləcə də novator mətbuat nümunəsi kimi baxmalıdır. Bu zəruretdir və onun reallaşdırılması istiqamətində ötən il bir çox addımlar atılıb, gələcəkdə də bu addımların atılması vacibdir. Bunun üçün isə Azərbaycanda mətbuatın bütün imkanları ən müasir, ən modern seviyyədə yaradılmalıdır. Mətbuat isə öz növbəsində, yaradılmış bu imkanlardan dövlətçilik maraqlarımızın qorunması, inkişaf etdirilməsi baxımdan öz töhfəsini verməlidir. Bu mənada, ölkə mətbuatımız Azərbaycanda gedən daxili inkişafi və digər sahələrdəki uğurlarını tam şəkildə əhatə edə bilir.

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatımıza yüksək diqqət və qayğı göstərir. Hazırkı mərhələdə dövlətin milli mətbuatımızın inkişafına qayğısına necə xarakterizə edərdiniz?

- Biz, tam əminliklə deyə bilerik ki, ölkə mediası dünya mediasına doğru açılmış yəni bir sehifədir. Baxmayaraq ki, Azərbaycan mətbuatının tarixi 1875-ci ilə söykənir, lakin onun inkişaf tarixi ölkəmizin müstəqillik tarixi ilə əlaqələndirilir. Xüsusilə, Ulu önder

Heydər Əliyevin 1993-cü ildə hakimiyyət tarixi qayıdışından sonra müstəqil, milli mətbuatımız demokratik inkişaf yoluna qədəm qoydu. Amma xatırlatmaq istərdim ki, Ulu önderimizin hakimiyyətə gəlisiindən öncə mətbuatın böyük problemləri var idi, Azərbaycan yenice SSRİ-dən ayrılmışdı, müstəqillik əldə etmişdi. Bu səbəbdən, ölkəmizdə digər sahələrlə yanaşı, mətbuat da yeniləşmeli, durğunluqdan çıxmali, müstəqil fəaliyyətə kecid etməliydi. Məhz Ulu önder Heydər Əliyev yaranmış bu zərurəti həyata keçirməyə nail oldu, deyərdim ki, Azərbaycanın müasir mətbuatında yeni bir modelin yaradılması istiqamətində mühüm strategiya formalasdır. Dövlət məmurlarının hesabatları, mətbuat qarşısına çıxaraq öz sahələrində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq və s. bu kimi addımların hər biri müstəqil mətbuatımız üçün bir yenilik oldu. Yəni qeyd etdiyimiz strategiya azad mətbuatın formalasmasının tərkib hissəsi və prinsipləri olaraq qəbul olundu. Ümumilikdə isə cəmiyyətlə dövlət arasındakı münasibələrdə mətbuat bir vasitəçilik missiyasını öz öhdəsinə götürməyə başladı. Həmçinin, sağlam tənqid edən bir mətbuat meydana gəldi, müəyyən çatışmazlıqları cəmiyyətə çatdırın obyektiv, müstəqil medianın əsası qoyuldu. Bütün bunlar isə heç də az iş deyildi. Demokratik ənənələr, demokratik qanunlar azad fikrin formalasmasına təkan verdi.

O dövr üçün mətbuatın üzərindən bu sahənin fəaliyyətinə mane olan bir sıra senzura mexanizmlərinin aradan qaldırılması da mühüm hadisə olaraq tarixə yazılıdı. Qəzetlərin "Azərbaycan" neşriyyatına olan borclarının dondurulması və daha sonradan silinməsi, bütün bunların yerinə yeni və demokratik qanunların qəbul olunması da qeyd etdiyim amillerin tərkib hissəsidir.

Əlbəttə, bu gün də mətbuatın inkişafı istiqamətində çox mühüm, hətta dünyaya nümunə ola biləcek bir sıra qərarlar qəbul olunur və Ulu önderimizin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin mətbuatı göstərdiyi diqqət və qayğı müasir Azərbaycan mediasının təreqqisine əhəmiyyətli dərəcədə stimul verməkdir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin mətbuataya yönelik qurduğu strategiyasının davam etdirilməsi kimi deyərləndirilir. Misal üçün, 2003-cü ildə qeyri-dövlət struktur kimi Mətbuat Şurasının yaradılması bilavasitə azad sözün, azad fikrin, fikir plüralizminin inkişafı üçün çox mühüm məqam oldu. Yəni dövlətimiz də bu qurumun yaradılmasında məraqlı idи və müəyyən tövsiyeleri də olmuşdu ki, belə bir təşkilat yaradılsın. Bundan sonra isə mətbuatla dövlət arasında olan münasibətlərin sağlamlaşması istiqamətində kifayət qədər məraqlı ideyalar öne sürüldü, realaşdırıldı.

Daha sonradan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun yaradılması və həmin Fondu tərəfindən görülən işlər də jurnalistlərin fəaliyyətlərinə, sosial həyatlarının yaxşılaşdırılmasına öz töhfələrini vermiş oldu. Ümumiyyətlə, jurnalistin mərkəfatlandırılmasını, jurnalistin əməyinə verilən qiymət, onun müəyyən problemlərinə fərdi yanaşma tərzi prioritet istiqamət olaraq götürüldü. Nəticədə ölkə jurnalistlərinin sosial həyatlarının, fərdi həyatlarının yaxşılaşdırılması, əməklerinin qiymətləndirilməsi dövlətin nəzərdə tutduğu prioritətlərdən idi.

O cümlədən, dövlət məkfəfatlarının yenidən berpasi və mətbuatla bağlı olan insanların dövlət məkfəfatlarına layiq görülməsi məsəlesi gündəmə gəldi. Müxtəlif zamanlarda mətbuatımızın ildönmələrində, eyni zamanda, əlamətdar hadisələr ərefəsində, yubileylərdə artıq bu bir ənənə halını aldı. Eləcə də maddi yardımalar, redaksiyaların maddi-texniki bazalarının gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən atılan addımlar bilavasitə mətbuatımızın inkişafına rəvac vermiş oldu. Ve sözsüz ki, 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiya"nın cənab Prezidentimiz tərəfindən təsdiq olunması Azərbaycan mətbuatının tərəqqisi üçün atılan mütərəqqi addımlar olaraq qiymətləndirildi. Artıq hədəf belli idi və mətbuatımızın "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiya" mətbuatımızın fəaliyyətini stimullaşdırıldı.

Məhz bütün bu qeyd edilən fikirlərin nəticəsidir ki, dövlətimiz mətbuatla bağlı dünyada analoqu olmayan addımlar atıb. Fond vəsiti ilə jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə cənab Prezidentimiz Sərəncamı əsasında şəhərimizin mərkəzi hissəsində evlər tikilərək istifadəye verilib, mətbuat işçilərinə tam təmirlər mənzillər paylanılıb. Bu faktın özü də dünyaya təqdim olunan bir Azərbaycan modelidir - demokratik sözün, demokratik medianın yeri bir modeli...

- Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qlobal informasiya əsrinin tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar barədə nə deyə bilərsiniz?

- Qeyd edim ki, Azərbaycanda yeni innovativ texnologiyaların yaradılması, xüsusilə kosmos senayesinin inkişafı, iki peykinizin orbitə göndərilməsi sübut edir ki, ölkəmiz bu sahədə də inkişaf prosesini tam sürətə həyata keçirməkdədir. Azərbaycan bu təreqqisi ilə nəinki regionumuza, bütövlükdə dünyaya öz töhfəsini vermiş oldu. O cümlədən, həmin uğurların göstəricisidir ki, Azərbaycanın kütləvi informasiya vasitələri, həmçinin elektron media vasitələri bunun nəticəsində sürətli inkişaf tempini saxlamışdır.

Nəzərə alaq ki, dünya artıq bir dildə - internet dilində danişir. Yəni, biz, internet əsərində yaşayırıq. Hər kəs qlobal informasiya məkanında vətəndaş jurnalistikasına uyğun olaraq, beynəlxalq ictimai proseslərə qatılmaq şansı əldə edib. Bu baxımdan, Azərbaycanda internet azadlığı internet üzərində yayımlanan resurslar da öz töhfəsini verib. Düşünürəm ki, Azərbaycan mediası qlobal informasiya məkanında kifayət qədər potensiala malik olaraq, öz liderliyini qoruyub saxlayacaq, inkişaf edəcəkdir.

- Sizcə, Azərbaycan mətbuatı milli və dövlət maraqlarını nə dərəcədə qoruyur? Bu baxımdan mətbuatın üzərinə nə kimi vəzifələr düşür?

- Azərbaycanda milli və dövlət maraqlarını qoruyan kifayət qədər media qurumları var və onların her birinin fəaliyyəti teqdirəlayiq hal olaraq qiymətləndirilməlidir. Lakin bunlarla yanaşı, bəzi təəssüfdoğurucu məqamlar da mövcuddur ki, bu gün ifrat siyasi ləşmiş və sifarişle işləyən bəzi yazılı orqan-

lar, habelə xarici dairələrin təsiri altında düşmüş jurnalistlər qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi başlıca prinsipləri mütəmadi qaydada pozur, ayrı-ayrı dövlət memurlarının, ictimaiyyəsi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan məqalələrlə çıxışlar edirlər. Eləcə də internet azadlığından suisitfadəyə yol verən bir sıra sifarişli saytlar Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafələrinə zidd olan yazılar dərc etməkdən, sifarişli məqalələrlə çıxış etmekdən çəkinmir. Anti-azerbaycançı şəbəkənin əlinde vasitəyə çevrilən, düşmən "dəyirmanına su tökən" bu tip media üçün milli maraq dəyəri de yoxdur. Ona görə də sağlam düşüncəli cəmiyyət belə bir qeyri-ciddi media qurumlarını rədd edir. Çünkü onlardan fərqli olaraq, milli mənafə, milli kimlik, dövlətçilik marağı kimi müqəddəs məfhumlarla işləyən bir çox qəzətlərimiz, internet saytlarımız var ki, onlar cəmiyyəti obyektiv informasiyalara təmin edirlər. Yəni sağlam mətbuat üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqince gəlir.

- Azərbaycan dövlətinin medianın inkişafına göstərdiyi diqqətdən danışdırınız və ötən ilin mətbuatımız üçün də uğurlu olduğunu qeyd etdiniz. Yeni, 2018-ci ildə bu sahədə gözləntilər nədən ibarətdir?

- Qeyd etmək istərdim ki, 2018-ci il Vətənimiz, dövlətimiz, xalqımız, eyni zamanda

mətbuatımız üçün növbəti bir sınaq ilidir. Bildiyimiz kimi, bu il ölkəmizdə mühüm ictimaiyyəti hadisə - prezident seçkiləri keçiriləcək. O da bəllidir ki, Azərbaycanda möhkəm təməllərə söykənən xalq-iqtidər vəhdəti var və bu neçə illərdir ki, xalqın öz dövlət rəhbərinə böyük sevgisi ile müşahidə olunur. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr kənardan hər hansı uğursuz müdaxilələr etməyə səy göstərərək, demokratik mühitimiyyət müxtəlif don geyindirməyə cəhdler edirlər. Lakin belə qüvvələrin qarşısını alan da bilavasitə xalqın, dövlətin maraqlarından çıxış edən medialardır. İstər mətbuat sehifələrimizdə, istər müstəqil jurnalistlər vasitəsi ilə, istərsə də internet resurslarında, sosial şəbəkələrdə xalqın öz dövlətinə və dövlət rəhbərinə olan sevgisi daima gündəməde saxlanılmalıdır. Yəni bu gün bütün dünyadan nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycan Prezidenti canab İlham Əliyev hər bir azərbaycanının, hər bir vətəndaşın Prezidentdir və O, öz siyasi iradəsi, müdrik siyasəti, gördüyü nəhəng işləri, uğurlu sərençamları, həyata keçirdiyi dövlət proqramları ilə bunu dəfələrlə sübuta yetirib, xalqın alternativsiz liderinə çevrilib, xalq da Onu sevərək, etrafında birləşib. Ona görə də, həsab edirəm ki, mətbuat bu reallığı dünyaya davamlı olaraq çatdırmalı, əzx etdirməli, Azərbaycan gerçəklərini beynəlxalq ictimaiyyətə təqdim etməlidir. Bu, çox vacib bir faktdır və bunun üçün vətənini, dövlətini sevən hər bir media təmsilçisi canla-başa öz peşəkarlığını ortaya qoymalı, xidmətini göstərməlidir.

Qarşıda isə mətbuatımızla bağlı bir sıra əlamətdar hadisələr gözlənilir. Azərbaycan mətbuatı 2018-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirləri, eyni zamanda əlamətdar hadisələri dünya ictimaiyyətinə əsas informator olaraq çatdıracaq. Ona görə də, hər zaman bu istiqamətdəki fealiyyətimizi yorulmadan davam edəcəyik.

- Bəhruz müəllim, yanvarın 11-də rəhbərlik etdiyiniz "Ses" qəzətinin fealiyyətə başlamasının 27-ci ili tamam olur. Ötən dövr ərzində "Ses" qəzətinin əldə etdiyi nailiyətlər, onun müstəqil milli mətbuatımızın inkişafına verdiyi töhfələr haqqında fikirlərinizi bilmək istərdik...

- Bildiyimiz kimi, "Ses" qəzeti 1990-ci ilde qeydiyyatdan keçib və bu qəzet o qəzetlərdən ki, ölkəmizin ən çətin dövrlərində müxalif qəzet kimi fealiyyətə başlayıb. Məhz o dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yoldan, öz mövqeyindən dönməyib. "Ses" qəzeti o dövrdə iqtidara müxalif olub. İndiki müxalif qəzətlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqede dayanmayıb. Bir növ qəzet o zamanlarda müxalif mətbuatın ənənəsini yaradıb. Sonradan "Ses" qəzeti iqtidər yönümlü qəzətlərə bir mayak olaraq, məktəb rollunu oynayıb. Qəzet Ulu öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyani yerinə yetirib, bu qəzətin etrafında Ulu ön-

dəri sevənlər cəmləşib. Bütün zamanlardakı fealiyyəti dövründə qəzətimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəfə yerinə yetirib. O dövrdə Azərbaycan xalqının Ümummilli idarı Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətdə böyük, hətta deyərdim ki, əvəz olunmaz işlər görüb. Həmin dövrlərdə ziyanlıların Ümummilli idarə müraciəti, Ulu öndərin isə ziyanlılara cavabı məhz "Ses" qəzətində dər olunub. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev Öz çıxışlarında hər zaman vurğulayardı ki, "Ses" qəzeti Onun üçün en əziz qəzətdir.

Qəzətin baş redaktoru 2005-ci ilə qədər hazırda "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabey Əsgərov olub, 2005-ci ilən etibarən isə qəzətə mən rəhbərlik edirəm. Həmin ilən etibarən, "Ses" coxsayılı layihələr həyata keçirərək, regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı, ümumiyyətlə, en aktual məsələləri dəyrimi masalar vasitəsi ilə müzakirələr çıxarıb. Qəzət modernləşərək, öz bazaında bir neçə dilde fealiyyət göstərən "Ses" İnformasiya Agentliyi (SİA) və Səs TV (sestv.az) internet televiziyyası yaradıb və agentliyin balansında bir neçə portal da fealiyyət göstərir. Bu gün "Ses" ailəsinin etrafında yüz minlərlə oxucu auditoriyası cəmləşib. Bundan sonra da "Ses" qəzeti öz ənənəsinə sadıq qalaraq, özünəməxsusluğunu qoruyub saxlamaqla yanaşı, müsər mətbuatımızın tələblərinə uyğun inkişaf edəcək, öz auditoriyasına maraqlı, dolğun, obyektiv informasiyalar çatdıracaq.

"Ses" qəzeti müstəqil mediamızın ilk nümunələrindən biridir

"Ses" qəzətinin baş redaktoru Bəhruz Quliyev və onun rəhbərlik etdiyi "Ses" qəzətinin dəyərli kollektivinə



yüksəlməsi, mətbət sözün daha da inkişafı, ölkəmizin çıxəklənməsi, dövlətçiliyimizin daha da möhkəmlənməsi naməne uğurlar arzulayıram. İnanıram ki, milli mətbuat tariximizdə nüfuzunu qorumaq üçün bundan sonra da əlinizdən gələni əsir gəməyəcəksiniz.

Umud Mirzəyev, Mətbuat Şurasının sədr müavini, BAMF-nin prezidenti

siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri dölgün işləqləndirməsi, dövlətimizin apardığı uğurlu daxili və xarici siyaseti obyektiv qiymətləndirib xalqa düzgün çatdırması, dərin analitik yazıları, sanballı araşdırmaları ilə fərqlənmiş və xalqın sevimlisine çevrilmişdir. Qəzet düzgün idarəetmə sayəsində böyüdü, iri Holdingənən çevrildi. İndi "Ses"-in tərkibində müsər tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verən "SİA" agentliyi və "Ses TV" fealiyyət göstərir.

Rəngarəngliyi, aktual mövzuları ilə oxucuların dərin sevgisini qazanan "Ses" qəzeti mətbət sözün məsuliyyətini dərindən dərk edən və jurnalistik kanın şərəfi ənənələrini yaşadan qəzet kimi davamlı olaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir.

Mən bir daha bu gözəl gün - 27-ci ildönümü mənasibətlə "Ses" qəzətini təbrik edir, Azərbaycan xalqının intellektual səviyyəsinin bir qədər də

Müşfiq Ələsgərli: "Ses" Media qrupunun yolu şərəfli və dəyərli bir yoldur

"Ses" qəzeti Azerbaycanın ilk müstəqil KİV-lərindən biridir". Bunu "SİA" ya açıqlamasında Jurnalist Həmkarlar İttifaqının sedri Müşfiq Ələsgərli bildirib. Onun sözlerinə



göre, "Ses" Media Qrupu Azərbaycanın müstəqilliyinin yaşıdı, müstəqillik mübarizəsinin şahidi və müstəqilliyin qurucularından: "Bu baxımdan, "Ses" Media Qrupunun yolu şərəfli və

dəyərli bir yoldur. "Ses" həm də peşəkarlaşmayı və institutlaşmayı bacarıb. Azərbaycanın müstəqilliyinin yaşıdı, müstəqillik mübarizəsinin şahidi və müstəqilliyin qurucularından: "Bu baxımdan, "Ses" Media Qrupunun yolu şərəfli və maq da bu kollektive nəsib olub. Arzu edirəm ki, "Ses" Media Qrupunun fealiyyəti uzunmürlü olsun və Azərbaycan oxucularını yeni nailiyyətlərə sevincindən".

"Əl-Cəzirə" media şəbəkəsi Azərbaycandaki dini tolerantlıqdan yazır

"Əl-Cəzirə" telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yayılıb. AZƏRTAC xəbər verir ki, müellifi hazırda bu nüfuzlu media orqanında çalışan azərbaycanlı jurnalista Fargana Gasimova's memories of Islam during the Soviet period are of a faith that had to be kept hidden.

Məqalədə dünyəvi respublika olan Azərbaycanda əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi diqqətə çatdırılır. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə de azadlığın təmin edildiyi, ölkə Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətdən, dinindən, dilindən, cinsindən, mənşəyindən və s. asılı olmayaq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır. Azərbaycanda milli mənəvi dəyərlərə, dinə dövlət qayğısı barədə səhəbət açan müəllif sovet dövründə ölkəmizdə cəmi 18 məscidin olduğunu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyini qeyd edir.

News - Middle East Documentaries - Shows - Investigations Opin

NEWS / RELIGION

Islam's gradual resurgence in post-Soviet Azerbaijan

by Ayseba Umutlu f

8 Jan 2018

Fargana Gasimova's memories of Islam during the Soviet period are of a faith that had to be kept hidden.

Her grandparents would pray and fast in secret, careful to disguise any hint of their religion from the prying surveillance apparatus of the Soviet authorities.

"We were not allowed to pray or wear the hijab (headscarf) in Azerbaijan during the USSR," she tells Al Jazeera, using the acronym for the Union of Soviet Socialist Republics, or the Soviet Union.

MORE ON AZERBAIJAN

- Alfred Nobel's lesser-known Azerbaijan connection 1 month
- Azerbaijan accused of \$2.9bn money-laundering scheme 4 months ago
- Abducted Azerbaijani journalist's wife rejects Georgian offer 7 months ago
- Nagorno-Karabakh: Azerbaijan hits Armenia defence unit 8 months ago

11 yanvar 2018-ci il

“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir”

“Prezident İlham Əliyev 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institutional-funksional qurumu olaraq meydana çıxmışdır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, 1828-ci ildə baş tutan işgal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi: “Təqrübən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq, yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beleliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla, Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsinə təşkil edir. Bu, həm də təqrübən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan əhəmiyyətinin ve onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ve fealiyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi: “Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaradılması üçün mühüm əhəmiyyətə malik olub. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasayıd, sonrakı mərhələdə SSRİ təşkil olunarken Azərbaycan, bəlkə də, bu ittifaqın tərkibinə müttəfiq respublikalarдан biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasayıd, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi”.

“AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolü daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Ordu Günü kimi bayramları, məhz 1918-ci ildə yaradılmış dövlət-idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə dövlətçilik tarixinde mühüm yer malik olduğunu bildirir. Ulu Önder Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin, Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq, qeyd edilmişdir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir”, -deyə Hikmət Babaoğlu əlavə edib.

Baş redaktor vurgulayıb ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçiriləcək çoxsayılı tədbirlər dövlətçilik tariximiz, ənənərimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə, gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək: “Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi



mirasıma sahib çıxmışdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də, məhz bu məqsədə xidmət edir”.

“2018-ci ilin “AXC İli” elan edilməsinin tarixi əhəmiyyəti var”

“Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” ilə elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var. Bu addım eyni zamanda ictimaiyyətin də ürəyindəndir”. Bunu SIA-ya açıqlamasında tarix elmləri doktoru, Milli Məclisin deputati Musa Qasımlı deyib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından söz açan



tarixçinin sözlərinə görə, hər kəsə məlumdur ki, xalqımız 1918-ci il mayın 28-də bütün müsəlman Şərqiñde ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan edib və demokratik bir dövlət qurub: “23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nehəng tarixi əhəmiyyət daşıyan və gelecekə xalqımızın təalyine ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəciliyidən xilas olmağın yoluunu göstərib, onlar üçün nümunə olub. Bunaqla xalqımız Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ vermekle bütün dünya demokratiyasına böyük töhfə verib”.

Deputat bildirib ki, AXC işğal nəticəsində süqutu uğrasa da, onun yerində Azərbaycan SSR qurulub: “Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edilib. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi olub. Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət

“Bu qərar Azərbaycanın dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq”

“Bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalasmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyaset dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlilik dövlətçilik təcrübəsi var. Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti qurulub”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 28 may 1918-ci ildə Tiflis şəhərində bəyan edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyasının herbi tecavüzü nəticəsində süqut etdi. Lakin çox qısa bir tari-



xi dövr - cəmi 23 ay ömrə sərməsinə baxmayaraq AXC ölkəmizin dövlətçilik tarixinde mühüm mərhələ hesab edilir.” Bu fikirləri SIA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “iki sahil” qəzətinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadənin sözlərinə görə, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi tamam olur: “Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən qərar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən verildi. Belə ki, cənab Prezidentimiz Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Cənab Prezident xüsusi vurğuladı ki, 2018-ci ildə bununla əlaqədar olaraq ölkəmizdə, eyni zamanda xaricdə bir çox tədbirlər keçiriləcək. Hesab edirəm ki, möhtərəm Prezidentimiz bu qərarı Azərbaycanın çoxəsrlilik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq.”

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fealiyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb: “Məhz ulu önder Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyev diqqət və qayğısı nəticəsində

Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularının şəxsiyyətini daim uca tutulub, xatirələri yad edilib. Ötən illər ərzində orta məktəblərdə, ali məktəb auditoriyalarında, dövlət səviyyəli tədbirlərdə və s. platformalarda Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb, AXC-nin qurucuları böyük ehtiramla yad edilib. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvətidir.”

Vüqar Rəhimzadə əlavə edib ki, ötən ilin may ayında dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamı da xüsusi olaraq vurğulamaq lazımdır: “Sərəncamda qeyd edilir ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti mehz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllerində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlşmə mərhələsinin məntiqi yekunu kimi meydana çıxb. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fealiyyəti sayesində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındaki bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində silinməsinin qarşısını aldı.

Hesab edirəm ki, möhtərəm Prezidentimiz tərəfindən bu Sərəncamın imzalanması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm mərhələ olan ilk demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoyur.”

Bu il vətəndaşlarımız vizasız rejimdə 62 ölkəyə səfər edəcəklər

2018-ci ildə Azərbaycan vətəndaşları vizasız rejimdə 62 ölkəyə səfər edə bilərlər. “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi - 2018” reytingində Azərbaycan 72-ci yerde qərarlaşıb. Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə isə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər.



Çağdaş mətbuatımızda qürurla səhifələdiyimiz QƏZET

Müstəqil Azərbaycanın demokratik inkişaf yolunda müstəsna xidmətləri olan “Ses” qəzeti bu gün 27 illik tarixini qeyd edir. Bu gün qəzeti 5477-ci nömrəsi oxucularımızın ixtiyarındadır. Çap olunmağa başladığı ilk gündən ölkənin içtimai-siyasi həyatında tanınan, Azərbaycan həqiqətlərinin cəmiyyətə çatdırılmasında obyektivliyi ile seçilen “Ses” bir mətbüə orqan kimi oxucular tərəfindən maraqla oxunub. İlk nömrəsindən bu güne qədər tutduğu yolu davam etdirərək, amalının müdafiəcisi zamanın səsini bəyan edib və Azərbaycanın içtimai-siyasi həyatının 27 illik tarixi səhifələrinə hekk olunub. “Ses” içtimai-siyasi qəzeti yaşadığı zamanın hesabatında qürurla və dəyanetlə dayanıb çağdaş dünyamızə həqiqətləri çatdırır. 27 ilde saxta tarixdən deyil, zamanın həqiqətlərindən, burulğanlı, telatümlü, mübarizəli, mücadilə dolu bir dövründən - müstəqilliyimizdən söz açıb. Zamanımız üçün fəxarətə səhifələdiyimiz səhifələrdə milli düşüncə, milli qeyrət, heysiyyət, qəhrəmanlıq və azadlıq kimi məfhumlarla qarşılaşıraq. Milli mətbuatımızda çəkisi, yeri olan “Ses” qəzeti, məhz çağdaş dünyamızın aynası və tərezisidir.

Yarandığı zamandan xalqın səsini səsində birləşdirərək, uzaq ellərimizə çatdırıdı. Bu səs milyonlarla insanı ədalətə və haqqə səslədi. Telatümlü zamanda xalqın səsini ucaldı. Müstəqilliye gedən yolda, “Qoy ədalət zəfər çalsın” prinsipini əsas götürərək, qısa zaman məsafəsində, Azərbaycanda bu qələbənin təntənesini səhifələrində dərc etdi.

REAL MƏNZƏRƏNİ GENİŞ İCTİMAİYYƏTƏ ÇATDIRAN YEGANƏ MƏTBÜ ORQAN

Tarixə səyahət edərək, bildirək ki, “Ses” qəzetinin yaranması 1990-ci illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlanması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərefindən dağıtıllara məruz qalan sərhədyanı rayonlara, kəndləre kömək etmek və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı “Əlince” Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdı. “Ses” içtimai-siyasi qəzeti də “Əlince” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq, dərc olunmağa başladı. Həmin illərdə Azərbaycanda yaşananın içtimai-siyasi böhran, Ermənistən ölkəmizə qarşı işgalçılıq və soyqırımı siyaseti, olduqca ağır sosial-iqtisadi durum, insanların üzləşdikləri çətinliklər qəzət səhifələrində işqlandırıldı. O dövrə real mənzərəni geniş içtimaiyyətə çatdırın yeganə mətbü orqan “Ses” qəzeti idi.

“Ses” qəzeti o zaman Azərbaycanda daha çox oxunan, əldən-ələ gəzən mətbü orqana çevrilmişdir. Ölkədə gedən içtimai-siyasi pro-



“Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı”

Ümummilli Lider Heydər Əliyev



seslər qərəzsiz şəkildə qələmə alınırdı. Müstəqil Azərbaycan mətbuatı tarixinde özünəməxsus dəsti-xətti və üslubu olan “Ses” qəzeti təkcə qəzətçilikdə qəbul olunmuş cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməyib, eyni zamanda Azərbaycanda içtimai fikrin obyektiv əsaslarla formallaşmasına böyük xidmətlər göstərib. Azərbaycanın siyasi sistemini milli maraqlara uyğun formallaşmasında böyük əhəmiyyətə malik olub.

“Ses” QƏZETİ CƏSARƏTLƏ, COX AĞILLI ŞƏKİLDƏ MƏQALƏLƏR YAZIR, ÖZ FİKRLƏRİNİ DEYİRDİ

Əlbəttə ki, “Ses” üçün yaşılan illər hamar olmayıb. Elə ilk adımdından təzyiqlə və təhdidlə üz-üzə qalıb və sonralar qəzətə dəfə-

lərlə hücumlar edilib. Lakin bu adımlar Vətəni sevən, həqiqətən, Vətən keşiyində duran qəzeti fədakar kollektivini haqq-ədalət yoldan və milli mücadilədən çəkinməyib. “Ses” qəzeti, bir sıra tarixi hadisələri işqlandırmış Azərbaycan mətbuatı tarixinə öz imzasını atıb. 1991-1992-ci illər Azərbaycan ağır günlərini yaşayırdı. Xalqımızın və ziyalılarının üz tutacağı, dərdini bölüşəcəyi mətbuat orqanı yox idi. 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanlaşlığı müraciətini dərc edən, məhz “Ses” qəzeti oldu. Heç şübhəsiz ki, prinsipiallıq olmasına idi, 1992-ci ilin oktyabrında ölkə ziyalılarının xalqın iradesini ifade edən Ümummilli Lider Heydər Əliyevə ünvanlanan müraciəti dərc olunmazdı. Ulu Öndərimiz xalqın çağırışı olan bu müraciətə bigane qalmadı və bu cavab da “Ses” qə-

zətinin səhifələrində işqlandırıldı. Bax, ən böyük cəsarət bu idi! “Ses” qəzeti işi bununla bitmədi, bu qəzet sonradan ziyalıların tribunasına çevrildi. Ümummilli Lider həkimiyətə qayıdırından sonra “Ses” qəzeti özü üçün doğma qəzet adlandırmaşı və ““Ses” qəzeti mənim üçün ən əziz qəzətdir”, - deməsi elə mücadilə etməyi bacaran qəzətə verilən ən böyük qıymət idi. “Ses” qəzeti Ulu Öndərin ideoloji tezislərinin, ideyalarının carşısı olub və öz peşəkar, ləyəqətli kollektivi ilə bu işin öhdəsinə gəlib. Sonrakı mərhələdə, ölkə kəmizin inkişafında da “Ses” qəzeti böyük xidmətlər göstərib.

Ümummilli Lider Heydər Əliyevin çıxışlarını və ideyalarını təbliğ etməkdə vuruş meydanına çevrilən qəzet dövründə müxalifətçilik yolu keçmişdir. Milli maraqlarımızın tehdid altında olduğu çətin bir

dövrde “Ses” qəzeti böyük cəsarətlə öz müxalif sözünü deyib. Da-im Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müdafiə edib və indi də Onun ideyalarının təbliği istiqamətində müstəsna fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 10 illik yubileyindəki çıxışında “Ses” qəzeti xarakterizə edərək, qəzeti xidmətlərini xüsusi qiymətləndirir: “O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. “Ses” qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalelər yazar, öz fikirlərini deyirdi. İctimaiyyətə düzgün fikir formallaşmasına səy göstəridi. Bu qəzətə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. ...” “Ses” qəzeti tarixə düşmüş qəzetdir”.

Çağdaş mətbuatımızda qürurla səhifələdiyimiz QƏZET



Əvvəli-Səh-11

"SƏS"İN YOLU AZƏRBAYCAN MƏTBUATI ÜÇÜN NÜMUNƏVİ MƏKTƏBDİR

1991-ci ilin 11 yanvar tarixinde ilk sayı işıq üzü görən qəzet eلهəmin zamandan bu günə qədər əqidə ve prinsipini rəhbər tutaraq, dövlətimizin qarşısında duran çətin sınaqları dəf etmək üçün silahlanıb. Azərbaycanın müstəqilliyinin yaşıdı olan qəzet bu çətin dövrde azadlıq istiqalçısı kimi tarixi zamanla bərabər addımladı, şərəfli bir yola körpü saldı ve fealiyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrildi. Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, təbliği və Azərbaycana xidmət idilər. Azərbaycanın müstəqilliyinin yaşıdı olan qəzet bu çətin dövrde azadlıq istiqalçısı kimi tarixi zamanla bərabər addımladı, şərəfli bir yola körpü saldı ve fealiyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrildi. Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, təbliği və Azərbaycana xidmət idilər. Azərbaycanın müstəqilliyinin yaşıdı olan qəzet bu çətin dövrde azadlıq istiqalçısı kimi tarixi zamanla bərabər addımladı, şərəfli bir yola körpü saldı ve fealiyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrildi. Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, təbliği və Azərbaycana xidmət idilər.

O zamanki siyasi hakimiyət çıxış yolu yeni təşəkkül tapmaqdada olan müstəqil mətbuatata tezkiyəleri gücləndirməkdə göründü. Hərbi senzurunun tətbiqi altında işıq üzü görən qəzetiñ üzərində nezərat daha da gücləndirilmişdi. Tarihi faktlardan biza bəllidir ki, 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün silahlı əvərək yolu ilə həkimiyətə gəlməsi isə, ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyəti daha da pisləşdirdi. O zamanki ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli Sərəncamı ilə hərbi vəziyyətə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək, jurnalistlərin sərbəst informasiya fealiyyətinə dərhal tərtib olundu. Bu da qəzətə çalışır. Əməkdaşların sərbəst fealiyyətinə təsirini göstərməkdə

idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın istəyi ilə hakimiyətə qayıdırından sonra dövrde isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı və əsl QUR-TULUŞ oldu. Azərbaycanda söz və mətbuat azadlığının və müstəqil mətbuatın əsasını qoymuş Ulu öndər Heydər Əliyev Lider kimi böyük ehtiramla anılır. Həmin dövrən respublikada mətbuat orqanlarının azad fealiyyəti və inkişafi yoluñ sünə maneələrin aradan qaldırılması "Səs"in vətəndaş cəmiyyəti quruluğunda rolunu daha da feallaşdırıldı. "Səs" mövcud proseslərdən kənardə qalmadı.

"SƏS" QƏZETİNİN YAP-IN YARANMASINDA, CƏMIYYƏTİN MAARİFLƏNDİ- RİLMSINDƏ VƏ MƏLUMAT- LANDIRILMASINDA COX BÖYÜK ROLU OLUB"

"Səs" qəzetiñ keçdiyi tarixi yolu, onun fealiyyətini bütün halarda Yeni Azərbaycan Partiyasının fealiyyətindən ayrı təsəvvür etmək mümkün deyil. "Səs" qəzeti, partiyanın feal təbliği ilə məşgül olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliği edib. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, "Səs" qəzetiñ YAP-in yaranmasında, cəmiyyətin maarifləndirilməsində və məlumatlandırılmasında cox böyük rolu olub". "Səs" qəzeti bu gün də bu şərəflə missiyasının daşıyıcısıdır. Belə ki, YAP-in ideyalarının en feal təbliğatçı kimi çıxış edir. Partiyanın fealiyyəti-

nin təbliğində və işıqlandırılmasında qəzetiñ özünəməxsus rolu var. YAP-in mövqeyini və siyasi kursunu müdafiə edən qəzətlər sırasında "Səs" qəzeti öz ardıcılığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs"in yolu Azərbaycan mətbati üçün nümunəvi məktəbdür. Bu gün təvəzükkarlıqdan uzaq olsa da, bildirək ki, "Səs" qəzetiñ milli mətbuatımızda özünəməxsus yeri var.

"Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi xəttini, fealiyyətini çox fəal və qətiyyətli şəkilde müdafiə edir. Qəzət ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri səhifələrində işıqlandırır. Obyektiv, peşəkar qələm cəmiyyətin maraqlarına və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu da, öz ədalətli mövqeyinde dönməz olan "Səs"in ictimai-siyasi qəzeti kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetiñ oxucu auditoriyasını bir qədər də genişləndirir.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti öz yolunu davam etdirir.

O illərdə olduğu kimi, "Səs" qəzeti hazırda da respublikamızın həyatında mühüm hadisələrin işıqlandırılmasında vətəndaş cəmiyyətində mühüm rolə malikdir. Keyfiyyətcə yeni mərhələdə sağlam

jurnalistika dəyərləri əsasında cəmiyyət qarşısındaki məsuliyyətini dərk edərək fealiyyətdədir. Mətbuatda milli-mənəvi dəyərlərə və dövlətçilik maraqlarına hörmət prinsipi qəzetiñ mövqeyinde özünü göstərir. Hər zaman qərəzdə-böhtəndən uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli məqalələrini çap etdirmək, ənənəsinə sadıqlıqini nümayiş etdirir.

ZAMANLA AYAQLAŞAN "SƏS" DÖVRÜN TƏLƏBLƏRİ- NƏ CAVAB VERİR, YENİLƏNİR VƏ MÜASİRLƏŞİR

Bu gün dövlətə və dövlətçilik ənənələrinə sadıq qalan "Səs" qəzeti bir sıra mətbu orqanlar kimi dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduñ həyata keçirdiyi layihələrdən bəhərelənir və bu da, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Səs"in bir neçə jurnalisti fəxri adalarla layiq görülüb, mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədile evle təmin olunub. Dövlət tərəfindən bu qiymət hər zaman hiss olunur.

Dövlətimizin mətbuatı və mətbuat nümayəndələrinə göstərmiş olduğu yüksək diqqət və qayğı, dövrü mətbu orqanlar kimi, "Səs"in kollektivini daha da ruhlandırır, obyektivlik, gerçəklilik prinsiplərini əldə əsas tutaraq dövlətçili-

yimizə və milli maraqlarımıza xidmət edən daha dolğun yazıların ortaya çıxarmalarına stimul verir.

Bu gün "Səs" qəzeti ənənəsinə sadıqdır. Dövlətə, YAP-in siyasi kursuna, daşıdığı dəyərlərə sadıqdır ve daim bu amal uğrunda çalışır. "Səs" qəzeti Azərbaycan mətbati üçün bir məktəbdür. Bu gün "Səs" qəzeti gündən-güne tek millesir və inkişaf edir. Ölkənin ən aparıcı mətbuat orqanı olaraq, öz tarixi ənənələrinə və missiyasına sadıq qalaraq, səmərəli fealiyyət göstərir. Zamanla ayaqlaşan qəzeti dövrün tələblərinə cavab verir, yenilənir və müasir texnologiyalara yiyələnir. Bu gün qəzeti bazasında yaradılan "Səs" İnformasiya Agentliyi, SəsTV fealiyyət göstərir.

Bu gün "Səs" qəzeti 27 yaşıını qeyd edir. Tarix üçün böyük olmayan bu rəqəm uğurlara imza atan qəzetiñ böyük tarixdir. Mətbu orqan, hər zaman olduğu kimi, heç şübhəsiz ki, bundan sonrakı dövrə də öz missiyasını yerinə yetirəcək. Sağlam əqidə, milli özünüdürk ruhunda köklənmiş insanları etrafında birləşdirən "Səs" qəzeti Ümummilli Lider Heydər Əliyevin ideyalarını qətiyyətə təbliğ edib, müasir Azərbaycanın inkişafından, onun müasirleşməsindən və əhalinin sosial rifahının yüksəlməsindən söz açır.

Bəli, "Səs" qəzeti müstəqil mətbuat tariximizde özünəməxsus yeri, dəst-xətti, eleç də, şərəfli tarixçisi olan mətbuat orqanıdır. Azərbaycan cəmiyyətinə və dövlətçiliyinə sədəqət amalıdır ki, bu şərəfli yoluñ daşıyıcısıdır. Belə ki, "Səs"in kollektivini daha da ruhlandırır, obyektivlik, gerçəklilik prinsiplərini əldə əsas tutaraq dövlətçili-

Nəzakət ƏLƏDDİNQIZI

Bakı Slavyan Universitetində “Açıq qapı” günü keçirilib

Bakı Slavyan Universitetində payız imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib. Tədbirə ölkənin tanınmış təhsil ekspertləri, QHT təmsilciləri, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıb.

Tədbir iştirakçıları ilə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva imtahan sessiyası ərefəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor imtahan sessiyası ərefəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqla görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını və məsləhət saatlarının keçirdiyini qeyd edib.

N.Əliyeva BSU-da bu günlər 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla davam etdiyini bildirib. O, qeyd edib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayetlərin qısa za-



manda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. N.Əliyeva bildirib ki, artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub. Rektor imtahan prosesində operativliyin təmin edilmesi və şəffaflığın artırılması məqsədile BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsinde bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu bildirib.

Çıxışlardan sonra qonaqlar Opera-

tiv Qərargaha baş çəkib və işin gedişi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov burada onlara qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayetlərin qəbul edilməsi, cavablandırılması və digər məsələlər barədə ətraflı məlumat verib.

Sonra tədbir iştirakçıları imtahanlara gedişini izleyib, auditoriyalardakı kameraların və “ağilli lövhələr”in iş prinsipləri ilə tanış olublar.

ZÜMRÜD

Şimal və Cənub hərbi danışıqlara gedir

Və ya iki Koreyanın bir araya gəlməsi Kimin Trampa təzyiqi fonunda?

Bu günlərdə bəlli oldu ki, Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasında aparılan diplomatik danışıqlar müəyyən razılaşmalarla doğru inkişaf edib. Əslində, baş veren prosesləri ötən ilin ortalarından başlayaraq, KXDR-in rəhbəri Kim Çen Inin, xüsusilə, ABŞ-a qarşı başlatdığı ardıcıl tezyiqlərin nəticəsi kimi də qiymətləndirmək olar. Şimalılların öz hərbi balanslarını uğurla sınaqlardan keçirdikləri



həddə gerginliyin azaldılması istiqaməti ilə götürülüb. Hərbi əməkdaşlıq barədə ilkin müzakirələr sərhədyanı Pxamunj yaşıyış məntəqəsində aparılıb. Tərəflər, o cümlədən, Pxençanda Olimpiya Oyunlarının keçirilməsi etrafında yaranan bəzi suallara da cavab tapmaqdən ötrü işgūzar danışıqlar aparmaq qərarına gəliblər. Artıq KXDR-in Olimpiadaya yüksək ranqlı nümayəndə heyəti göndərəcəyi ilə de bağlı anlaşma əldə olunub. Bununla bağlı “Renxap” agentliyi qeyd edir ki, Pxenyan Olimpiya Oyunlarına, tərkibində idmançılar, jurnalistlər və yüksək vəzifeli dövlət memurlarını, eləcə də, azarkeşlər qrupu göndərmək qərarını verib. Rəsmi Seul isə, öz növbəsində, cənublularla şimalılların oyunların açılış ve bağlanış mərasimlərində birgə şəkildə addımlamaları ideyasını irəli sürüb, həmcinin, azarkeş cruplarının bir araya gələrək, KXDR və Cənubi Koreya idmançılarına birgə dəstək vermələrini təklif edib.

Bu arada KXDR rəhbərliyi ilə Cənubi Koreya rəhbərliyi arasında aparılan danışıqlarda daha bir razılaşma əldə olunub. Bu barədə cənubluların YTN televiziyanı məlumat verib. Məlumatə əsasən, rəsmi Pxenyanla rəsmi Seul hərbi sahədə əməkdaşlığın vacibliyindən bəhs edib. Əsas hədəf isə, hełelik, sər-

kelerin birləşməsi işi üzrə nazir müavini Chun Xe Sunun sözlerine görə, artıq həmin rabitə xətti bu hafta istifadəye veriləcək. Hətta Şimali Koreya tərəfi öz tərəfindən işlərini yekunlaşdırır. Maraq oyadan daha bəh amil son günlər İranda baş vermiş iştihadalar zamanı, Şimali Koreyanın bu islam ölkəsinin maraqlarından çıxış etməsi idi. Əger nəzərealsaq ki, KXDR-ə qarşı müharibə elan edəcəyini istisna etməyən ABŞ prezidenti Donald

Tramp eyni motivdən İrana qarşı da istifadə edir, bu zaman iki ölkənin - İran İslam Respublikası ilə KXDR-in eyni baxışdan çıxış etdiklərni anlamaq elə də çətin olmaz. Ümumiyyətlə, bu iki ölkə arasında bütün dövrlerde isti münasibətlər mövcud olub və həmin münasibətlərin inkişafı ABŞ-a qarşı düşmən mövqeyində dayanmaq sferasında müşahidə olunub.

Misal üçün, hələ İranda məlum iştihadalar baş verməmişdən xeyli əvvəl - ötən ilin 15 oktyabr tarixində Rusyanın Sankt-Peterburq şəhərində keçirilmiş Parlaentlərarası İttifaq Assambleyasının tədbirində çıxış edən KXDR-in nümayəndə heyətinin rəhbəri An Don Çxon demişdi ki, onun ölkəsi ilə İİR bundan sonra da, əbədi olaraq dost və silah qardaşlığını davam etdirəcək. Bu barədə Rusyanın “Komsomolskaya Pravda” neşrinin sayı yazmışdı. Belə ki, koreyalı siyasetçi İran parlamentinin spikeri Əli Laricaninin ABŞ-in siyasetini, bu ölkənin İrana və Koreyaya tətbiq etdiyi sankisiyalarını, sərt şəkildə təngid edən çıxışını da alqışlayaraq, ona coxsayılı təriflər yağırdırmışdı.

Rövşən NURƏDDİNOĞLU



ŞANLI
CÜMHURİYYƏT
İLİMİZ!

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Müstəqil Azərbaycanımız növbəti ilə - 2018-ə “Cümhuriyyət İli” olaraq daxil oldu. Əslində, belə bir möhtəşəm ideyanın və qərarın ölkə rəhbəri, Cənab İlham Əliyev tərəfindən verilməsi bir çoxlarını məyus etdi, deyə bilərik. Çünkü bu gün xalqımızın, dövlətimizin şanlı tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin adını özünlükəldirməyə cəhd edənlər də tapılardı. Daha doğrusu, xalqımızın məxsus olan bir şərəf tarixini məniməmək, onu zorla öz adına çıxarmağa çalışanlar artıq anlamağa məhkumdurular ki, həmin tarix heç kimin şəxsinə aid ola bilməz!

Yeri gəllişkən, Azərbaycan Xalq Cümhuriyyəti nin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Prezident İlham Əliyevin bu qərarı ilə bağlı mətbuat vasitəsi ilə təessüratlarını bölüşüb və xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olaraq, adını tarixə yazdırıb. Belə ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdiğindən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. “Bu baxımdan, 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözel addım üçün mən Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm!”-deyə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış ziyalımız Rais Rəsulzadə qeyd edib.

Onu da xatırlatmaq yerinə düşərdi ki, 2013-cü ilin noyabrında Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi ilə bağlı Sərəncam imzalamışdı. Məhz həmin Sərəncamda da vurğulanırdı ki, 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur: “Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədile tədbirlər planı həyata keçirilsin”.

Bu, ölkəmizin, xalqımızın tarixinə verilən coxsayılı və böyük qiymətlərdən biri oldı ki, bu gün də həmin dəyər, həmin qiymət verilməkdə davam etməkdədir.

Ona görə də, bu gün özlərini “Rəsulzadə ideologiyasının davamçıları” adlandıran psevdomüalicətlər toplumu çıxılmaz vəziyyətdə qalaraq, əslinde, tariximiz ayırlımadır parçasının ayrıca olaraq, onlara məxsus olmadığını dərk etməyə məhkumdlar və əgər belələri həqiqətən də, öz iddialarında inadkarlıq edirlərse, bu zaman, zəhmət çəkib, ölkə başçısının verdiyi bu möhtəşəm və dəyərli qərarına görə təşəkkürleri ni əzx etdirsinlər. Ancaq bilirik ki, onlar bunu etməyəcəklər. Çünkü Azərbaycan xalqından fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin onlara heç bir dəxli, aidiyyatı yoxdur, olmayıb, heç olmayacağı da. Çünkü belələri özlərini xəyanətləri və çirkin əməlləri ilə xalqdan təcrid ediblər.

11 yanvar 2018-ci il

TƏRS BAXIŞ

Bir müddət əvvəl, AXCP sədri Ə.Kərimlinin ABŞ-in ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşmek üçün diplomatik nümayəndəliyə ayaq döyməsi və bu cəhdlərin nəticəsində 15 dəqiqəlik görüş almışına baxmayaraq, həmin görüşün

dən təkliflər də irəli sürüb. Fəqət, görünüşün aqibəti uğursuzluqla nəticəsini tapıb. Bununla da, sübut olunub ki, artıq Qərb, radikal və dağıdıcı təfəkkür, hərdəməxəyal müxalifətin vədlərinə inanmır və daha progressiv və güclü siyasi təreflə - Azerbaycan hakimiyəti ilə münasibətlərini əla səviyyədə



İsa Qəmbər ABŞ səfirliyində peyda olub

Müsavatın sabiq başqanı AXCP sədri Əli Kərimlinin ugursuz variantından istifadə edir

nəticəsiz qalması Müsavatın sabiq başqanı, hazırda özüne "MSDM" adlı kurum yaradaraq, siyasi gündəmdə qalmağa çalışan İ.Qəmbərin de başına gəldi. Məsələ ondadır ki, cəbhəçilərin sədri səfirlə görüşə can atmasına baxmayaraq, amerikalı diplomat onurla görüşmek marağında olmadığını sərgiləmişdi. Hətta keçirilən görüş yarım saat nəzərdə tutulsa da, vaxtından 15 dəqiqə əvvəl sona çatdırılmışdı. Bu barədə AXCP-dəki mənbələrdən xəbər sizmişdi və həmin xəbərə görə, R.Sekutanın daha vacib və təxirəsalınmaz görüşünün olması bəhanəsi Ə.Kərimlinin pəjmürdəliyi ilə nəticələnmişdi.

Qərb bu dəfə dağıdıcı təfəkkürlü müxalifəti rədd etdi

Bu dəfə isə bənzər olay İ.Qəmbərin başına gəlib. Müsavat daxilindən eldə etdiyimiz məlumatə görə, "MSDM" sədri də AXCP sədri kimi seçkilər öncəsi müəyyən maliyyə dəstəyi almaq və öhdəliklər götürmək üçün R.Sekutanın ayağına gedib. Hətta özü tərefin-

qurmağı üstün tutur. Çünkü önceki seçkilər mühitində Qərb dairələri, məhz bu müxalifet "liderləri" ilə müyyən anlaşmalar etsələr də, hər iki təref Azerbaycan xalqının dövlətin siyasetinə nəhəng dəstəyi qarşısında uduzmuşdur. Əlbəttə, ki, belə olan halda, köhne bir atalar məsəli yada düşür - "eşşək bir dəfə palçıqə batar".

İndi həmin bu sözə müxalifet "liderləri" əllərinə düşən bütün imkanlardan nə qədər maksimum yararlanmağa çalışsalar da, nəticə olmur.

Radikal dini kasım Əli Kərimlinin yaralı barmağına "çış" edə bilmədi, İsa Qəmbəri də həmin aqibət gözləyir

Yəqin ki, çox yaxınlarda İ.Qəmbər də Ə.Kərimli kimi son anda azsayılı elektoratını dini kəsimə doğru yönəldərək, onların vasitəsiyle müxtəlif xərici dini-siyasi dairelərdən penah ummağa başlayacaq. Belə olarsa, onda Ə.Kərimlinin qarşısına manəv və bar-

yer kimi çıxacaq. İ.Qəmbər daha ağır savaşa girişmeli olacaq. Çünkü radikal dini kəsimin monopoliyası hələ ki, Ə.Kərimlinin nəzarətində olan "Milli Şura"dadır. Baxmayaraq ki, onlar da Kərimlinin yaralı barmağına "çış" edə bilməyiblər. İ.Qəmbər bu monopoliyani Ə.Kərimlinin əlindən alarsa belə, onun da yaralı barmağı "çıssız" qalmalı olacaq.

Ancaq hər şeyə reğmən, hər zamanlı kimi, AXCP-Müsavat mühərbiəsi alovlanacaq və 2018-ci ilə keçiriləcək prezident seçkilərinin ardınca, təreflər bir-birilərinə vurduları qurşaqaltı zərbelərdən nokauta düşəcəklər. Bununla da, hər şey başa çatacaq.

İndi isə həm Ə.Kərimli, həm də İ.Qəmbər "yeni yollar" axtarmaqla bu və ya digər şəkildə özlərini səfirliliklər qarşısında yüngülsəqqal etməklə məşguldurlar. Əslində, onların saq-qalları da heç vaxt ağır olmayıb. Lakin əsas fakt göz önündədir. Dağıdıcılar, demək olar ki, dalana dirənmiş vəziyyətdərlər və bu dalandan çıxış yolu, ümumiyyətlə, görünür.

Rövşən RƏSULOV

mizədi olaraq, seçkilərdə iştirak etmək niyyətindədir.

İsa Qəmbər seçkiyə qədər Müsavatın mövcudluğunu qoruyub saxlamağa çalışır

Bu baxımdan, Müsavatın seçkiyə qədər mövcudluğunu qoruyub-saxlamak İ.Qəmbərə hava, su qədər önemlidir. Əsas o deyil ki, İ.Qəmbər seçkilərdə, cüzi də olsa, ictimai dəstək qazansın, başlıca şərt xərici qüvvələr qarşısında götürdüyü öhdəliyi yerinə yetirsən. Təbii ki, tələblərin icra edilməsi qarşılığında aldığı maliyyə yardımının davamı da olacaq. Seçkilərə qatılmaması isə maliyyə vəsaitinin növbəti hissəsinin alınmasından məhrum olacaq. İ.Qəmbərin seçkilərə qatılması A.Hacılıya da sərf edən başlıca amillərdən. Birinci, may ayında Müsavat partiyasının qurultayı keçiriləcək ki, bu zaman onun başqan seçilmesi üçün İ.Qəmbərin dəstək verməsinə ehtiyacı var. İkinci isə, İ.Qəmbər Müsavatın namizədi kimi seçkiləre qatılarsa, bu zaman xərici anti-Azerbaycan qüvvələrdən ayrılan vəsaitdən ona da çatacaq. Məhz bu və ya digər amillərə görə, İ.Qəmbər, eləcə də, A.Hacılı Müsavat üzərində maraqlarının alt-üst edilməsini deyil, bu maraqların daha da möhkəmənəsine cəhdler göstərilər. Buna nə qədər nail ola biləcəklərini demək çətin olsa da, hər halda, görünən odur ki, bu məxluqlar öz maraqları xatirinə çabalarını davam etdirirər.

i.ƏLİYEV

Müxalifət bumeranq məngənəsində



Azərbaycanda dağıdıcı müxalifətin acıqcaqlı bir vəziyyətlə üzəşməsi, onu deməyə əsas verir ki, bu toplum növbəti dəfə parçalanmalara məruz qalacaq. Çünkü tecrübə bunu deməyə əsas verir. Dəfələrlə böhranlı durumla üzləşən müxalif partiyalar az sonra fealiyyətlərini dayandırıblar və ya başqa partiyalara transfer olublar. Hazırkı mərhələdə görünən odur ki, AXCP və Müsavat partiyaları parçalanmaya yaxındırlar. Bunu Müsavatın Lənkəran, Saatlı, Sabirabad və Xaçmaz rayon təşkilatlarından, ümumilikdə, 30-a yaxın müsavatçının istefə verməsi də təsdiq edir.

AXCP arxivə daha yaxındır

Eləcə də, AXCP-də kollegial orqan-

"Milli Şura" krizis keçirir

Müxalifət düşərgəsində təmsil olunan partiyaların, əsasən də, qurumların daxilindəki təlatümələr diqqətdən kənardə deyil. Əksər dağıdıcı müxalifət partiyasında müşahidə olunan hərc-mərclik, mənafə uğrunda mübarizələr, ambisiyaların, maraqların toqquşması, bir sözə, hər birinin özünü görə problemləri var. Amma "Milli Şura" deyilən qondarma qurumda vəziyyət daha da acıcaqlı və hətta biabırıdır. Əger Müsavat başqanına müavinlər belə tabesizlik göstərir, hesab alırsa, daxili çaxnaşmalar hökm sürürse, partiya, üzvlərinin "şura" ilə əlaqələrini həzm edə bilmirsə, əlaqəli şəxslər düşmən gözü ilə baxırsa da, bu, "Milli Şura"nın vəziyyəti ilə müqaişə belə edilebiləz. Çünkü "şura" daxilində daha çirkin oyunlar oynanılır və daha biabırıcı hadisələr cərəyan edir. Bəlkə də müsavatçılara şuraya olan antipatiyası elə buna göredir.

Əli Kərimli təşviş içindədir: Avropada yaşayan ailəsinin təminatı necə olacaq?

Son vaxtlar, müəyyən ideyalarla çıxış etməyə cəhd göstərən "Milli Şura", onun sədri C.Həsənli, AXCP sədri Ə.Kərimli təşviş içindədir. Bu təşvişin səbəbi heç də milli maraqlar, demokratik dəyərlər və her zaman istifadə etməyə çalışdıqları bu kimi ali prinsiplər deyil. İndi, deyəsən, nə mitinq yada düşür, nə toplaşmaq, nə də özünü afişalaşdırmaq. Bu dəfə Kərimli də, Həsənli də təbdən çıxaran öz satqıncaşına qulluğu müqabilində, Azerbaycan xərici kəşfiyyat qruplaşmasının ayırdığı vəsaitə sahib ola bilməməlidir. Daha dəqiq desək, bu çirkli vəsaitin başqa əllərde olmasıdır. Təsəvvür etsək ki, ardıcıl mitinq keçirib, var səsi ilə qışqıran "tribuna qəhrəmanları", öz şəklini çekdirib, səsini yazdırıb xərici, anti-Azerbaycan qüvvələrə ötürən "cəngavərlər", indi xidməti müqabilində, xəyanətləri qarşılığında, elde etməyi planlaşdırıldıqları çirkli pulların başqa biri tərefindən elde edildiyini biləndə, hansı hala düşdüklerinin fərqliyətik. Görünür, mitinqlərin arasının kəsilməyəcəyi iddiasında olanlar, oynadıqların rolin, qurduqları sehnəciyin və olunmuş parasını almadıqları üçün, heç mitinq sözünü belə daha yada salırmışlar. Əksinə, meydan sehnəsində oynadıqlarının, öz də menasız şəkildə oynadıqlarının, umduqları çirkli vəsaitlərin əldən getdiyinin fərqində olanların özlerinin belə mitinqlərə ikrəh hissə var və bundan sonra belə bir fikrə düşəcəkləri de gözlənilmir. İndi Kərimli də, Həsənli də xəyanət və satqınçılıqları müqabilində, ötürüdükləri dezinformasiyalar və ermənipərest lobbilərin ssenarilərinə uyğun fəaliyyət sərgiləmələri qarşılığında, onlara vəd olunmuş iyənc məqsədli pulların əldə olunması üçün dəridən qabiqdan çıxır. Ne millet yada düşür, nə də onun maraqları. Çünkü öz maraqları özləri üçün hər şeydən daha üstün hesab olunur. Bəs Kərimli belə vəsaitləri almazsa, kimlərinə elində cəmlənməsinə göz yumub, yənə de özünü sehnəciyin aktyor kimi aparmaqdə davam edərsə, onun Avropa olkələrində yaşayış ailesinin komfortu necə təmin olunacaq? Bu adam iş adamı deyil, xəzina üstündə oturmayıb, az qala 30 ildir işsiz-güçsüz ortaçıda dolanırsa, bunun ailəsinin təminatı hardan olacaq?

Kərimliyə ayrılmış pulları Qənimət Zahid özü üçün elə əsl qənimət hesab edir

Məsələ burasındadır ki, Kərimliyə və Həsənliyə çatacaq çirkli pulların Q.Zahidin əlinde cəmlənmesi, bu adamların kürkünə bira salıb. Ona görə ki, nə əlləri çatır, nə ünleri yetir. Nə gedib Q.Zahidi tapa bilir, nə də ki, səs-küy qaldıra bilirlər. Bir sözə, "sapı özlərindən olan baltalar"dan olduğu üçün və qarşı təref də bunun fərqindədir deyə, bu pulları Qənimət Zahid özü üçün elə əsl qənimət hesab edir. Amerikanın müvafiq fondu "Azadlıq" qəzetinin maliyyələşdirilməsi üçün ayırdığı vəsaiti və Ə.Kərimliyə çatacaq pulu Q.Zahid istədiyi kimi xərcləyir və bundan AXCP sədrinə bir quruş belə ayırmır. Kərimli isə bununla heç cür barişa bilmir və təreflər arasında konflikt get-geda dərinleşir. Q.Zahidin yanına göndərdiyi nümayəndədə Kərimliyə pul müjdəsi ilə qayitmadı və hətta C.Həsənlinin bu vəsaitin əldə olunması məqsədilə Amerikaya gediş de neticesiz qaldı. Bu sebədən də, həzırda "Milli Şura" krizis keçirir, maliyyə durumu heç də qənaətbəxş deyil. Nəzərəalsaq ki, Q.Zahid Ə.Kərimliyə bir qəpik belə ayırmış niyyətində deyil və AXCP sədrinin də ondan nə isə oparmanın ehtimalı sıfır bərabərdir, deməli, "şura"nın durumu hələ daha da pisləşəcək. Düzəlməsinə də heç guman belə yoxdur. Çünkü öz mövcudluğunu qanunsuz, qeyri-legal vəsaitlərlə, xalqımıza düşmən mövqedə olanların maliyyəsi deyil, ümidi də tükənməli və üzülməlidir. "Halal incələr, amma üzülməz" aforizmi tamamilə yerinə düşür və Kərimli kimi xəyanətkarlar yaxşı başa düşürər ki, satqınlıq və xəyanətlə müşahidə olunan fəliyyətləri onlar üçün qəbul olunmuş və qanuni hesab edilə bilməz. Elə bu səbəbdən də, belə rüsvayıcı əməller, xəyanətkar fəaliyyət, qanunsuz və haram vəsaitlər hesabına qurulmuş qurumlar və təşkilatlar nə zamansa məhvə məhkumdur.

Inam HACIYEV

Ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Lakin bütün bunlara baxmayaraq, bəzi beynəlxalq təşkilatlar ikili standartlardan yanaşaraq, ölkəmizə qarəzli münasibət göstərirler. Onlar sanki Ermənistanın hərbi təcavüzü nəticəsində hüquqları pozulmuş azərbaycanlı qaçqınları görmürlər.

Ali varlıq olan insanların haqları içerisinde başlıca yer tutan azadlıq sosial-iqtisadi və siyasi amillərdən çox, mənəvi-ruhi mənbədən qaynaqlanır. Bu statusu anlayan adam həm özünə, həm de başqasına nəzərən insan azadlığını vətəndaş azadlığından (siyasi rejim, dövlət, cəmiyyət, hökmədar və digər ünvanlardan istiqamətlənən və təmin olunan "pay"dan!) vacib bilir və öndə tutur. Dahi filisof Hegel, görkəmli rus mütəfəkkiri N.A.Berdyayev əbəs yərə demirdilər ki, azadlıq - insan ruhunun əbədi başlanğıçıdır və ruh eley azadlıqdır. Əgər ruh hansısa səbəblərdən korroziyaya uğrayırsa və ya sönüklüyə məhkum edilirse, azadlıq artıq zədələnir, mahiyəti etibarile cırlaşır, özünəməxsus dəyərlərini itirir və təmsil etdiyi şəxsin "Mən"ini qoruya bilmir. Nəticə olaraq, insan ali varlıq kimi statusunu itirir, yeyən-içən kefkomluq edən, gündə bir hoqqa çıxaran "nazir balasına", "ana uşağına", "papa yadigarına" və yaxud da sonsuz zülmərə aşağı anmalara boyun əyərək saxtakarlıqlarda, qeyri-qanuni əməllərdə iştirak edən, şagird-tələbələrindən qopardığı rüşvətin hesabına "rahət həyat" sürən "müəllim"ə çevrilir.

Azadlığın əbədi başlanğıcını keçici siyasi rejim və formalarla, hansısa ideya-nəzəri, sosial-fel-


dividualizmə ve egoizmə, ifrat təbəqələşməyə və sosial ədalətsizliyə, insanların özgəleşməsinə və yaxud da başqasına qarşı canavarça çevriləsinə yol açır. Bu gedışatda dahilərin bəşəriyyətə ərməğan etdikləri "hüquqi dövlət" də özünün "qarşısın alma və çəkindirmə" "hakimiyətlərin bölünməsi" prinsipi ilə naəlac qalır. Hətta Allah da böhran yaşayan insanı və insanlığı bu cəhənnəmdən qurtarmağa, sanki tələsmir. Kitabda bu kontekstdə problematikaya yaxından diqqət yetirilir.

İndiki şəraitdə hər bir insanın, sosial qrupun, təbəqənin mənafələrinə dərindən toxunan insan hüquqları problemi beynəlxalq əhəmiyyətli fenomen olaraq, ilk növbədə, hüquqi-siyasi fəaliyyətin obyektidir və onun tədqiqi sahəsinin genişlənməsi ictimai proseslərin inkişafında çox vacib istiqamət kimi çıxış edir.

Siyasetdə sosial qrupların, siyasi partiya və kütləvi ictimai hərəkatların rolü nə qədər böyük olسا da, bu, nəticə etibarilə fəal subyekt kimi insanın və şəxsiyyətin rolunu inkar etmir. Hər bir insanın hakimiyətin mənbəyinin xalq tərəfindən formalaşmasında iştirakçı, siyasetdə və bütövlükdə, ictimai həyatda layiqli fəaliyyəti, bilavasitə onun hüquq və azadlıqları ilə bağlıdır. İstənilən

sosial hüquq dövləti anlayışı, hal-hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəketlər də yer alır. Köhnə sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri halda, birinci nəsil hüquqları isə, çox vaxt təmin etməkdə aciz olublar. Məsələn, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən tanınmır. Bunun əksinə ABŞ-da isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunası hüquqlar sayılır.

İnsan hüquqları üçün nəzərdə tutulan digər bir təsnifat, bunları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölməkdir. Neqativlik və pozitivlik yaxşı, ya da pis olma mənasında ələ alınır. Yaxşı, ya da pis hüquq, əlbəttə ki, olmaz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqədə duracağı nəzərdə tutulur - dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməlimi (qarışmamalı), yoxsa tam tərsinə, hüququ təmin etmək üçün nəsə etməlidir? Azadlıq hüququ, ya da söz azadlığı baxımından dövlət müdaxilə etməməlidir, işinizə qarışmamalıdır, onun məmuru gelib



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

Azərbaycan bu gün hüquqi-demokratik dövlətdir

İndiki şəraitdə hər bir insanın, sosial qrupun, təbəqənin mənafələrinə dərindən toxunan insan hüquqları problemi beynəlxalq əhəmiyyətli fenomen olaraq, ilk növbədə, hüquqi-siyasi fəaliyyətin obyektidir və onun tədqiqi sahəsinin genişlənməsi ictimai proseslərin inkişafında çox vacib istiqamət kimi çıxış edir.

səfi cərəyanlarla, o cümlədən, demokratiya və liberalizmle, biləvəsiti bağlamaq, çərçivələmək nə mümkün, na də düzgün deyil. Əksəriyyətin ənənəvi surətdə düşündüyüün əksinə olaraq, liberalizm (ümumən) və qlobal kapitalizmin ideya-nəzəri əsası olan anglosakson liberalizm (xüsusən) azadlığın "ata-anası"dı deyil və ola da bilməz. Azadlıq problemi ölücməz dərəcədə liberalizm problemindən dərindir. Liberalizmde azadlığın heç bir etibarlı əsası yoxdur. Həqiqi azadlıq onu burada heç axtarmalı da deyil. Əfsuslar ki, bizim "azadlıq aşıqları" QHT rəhbərləri, insan haqları ile məşğul olan "hüquq mədafiəçiləri" ideoloq-nəzəriyyəciler və praktiklər umduqları azadlıq məyəsini, məhz bu bağdan dərmək istəyindən əl çəkmirlər. Yarandığı gündən burjua-kapitalist məraqları naminə böyük və ali məfhumu tehrif etmiş, "tam" özüne sərfəli "hissə" ilə əvəzləmiş mənfəətdər liberalizmin fəaliyyətə olmuş və olan müxtəlif modifikasiyalarında azadlıq adından ən yaxşı halda "vətəndaş azadlığı" danışır ki, o da son nəticədə, in-

müasir cəmiyyətin demokratikliyi sosial durumun vəziyyəti xeyli dərəcədə insan hüquqlarının müdafiəsi ilə ölçülür.

Burada yənə bir məqama diqqət yetirməliyik. İnsan hüquqları nəzəriyyəsi Qərb mədəniyyətinin bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-da indiya kimi, "due process of law" deyilən məhkəmə təminati ancaq həyat, azadlıq və mülkiyyət hüquqları ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, amma birinci dərəcəli hüquqlar orada yenə əsasdır. Bilirik ki, so-

sızın qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun təmini üçün, dövlət məktəb açmalı, ya da kooperativ mənzillərin tikintisine kömək etməlidir. Əvvəller hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki ikinci nəsil hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin président hüququ, neqativ hüquqlar baxımından da, dövlətin pozitiv öhdəliklərini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz memurları tərəfindən

vətəndaşın həyatına qəsd etməlidir, cünki bu, neqativ öhdəlikdir. Lakin əger vətəndaş ehtimal olunan cinayətə qarşı dövlət-dən qoruma tələb edirə, dövlətin o vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə indi "neqativ-pozitiv hüquq" təsnifatından daha çox, dövlətin "neqativ, ya da pozitiv öhdəliklərdən" bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.

İlk dəfə olaraq, insan hüquqları haqqında Fransada 1789-cu ildə qəbul edilmiş "insan

ve vətəndaş haqları beyannaməsi"ndə rast gelinir. Baxmayaraq ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda Ingiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş "İnsan hüquqları haqqında ümumi bəyannamə" olmuşdur.

1950-ci ildən başlayaraq 10 dekabr İnsan Hüquqları Günü kimi qeyd edilir.

1966-ci ildə BMT-nin başçılığı altında "Vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq pakt" və "iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt" qəbul edilmişdir. Avropa insan haqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcudur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqli ondadır ki, Avropada real işləmə mexanizmine malik insan haqlarını qoruyan Avropa Məhkəməsi fəaliyyət göstərir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qaçışla məşğul olan insanlarda ölüm riski daha azdır

Hər gün idman etmək, qaçışla məşğul olmaq heç şübhəsiz ki, insanın sağlam qalmamasına ve bir sira xəstəliklərdən uzaq olmasına böyük həcmidə kömək edir. Ayova Universiteti (ABŞ) alımları aşkar ediblər ki, qaçışla məşğul olan insanlarda idmanla məşğul olmayan insanlarla müqayisədə vaxtından əvvəl ölümün riski 40% daha azdır. Alımlar sübut edir ki, müntəzəm qaçışla məşğul olan insanlar həyatını 3 il uzadır. Alımlar hətta belə bir formul tərtib edib: 1 saat qaçış həyatı 7 saat uzadır. The Daily Mail xəber verir ki, alımlar sağlamlıqla bağlı ən yaxşı nəticələri əldə etmək üçün heftədə 4 saat qaćmağı tövsiyə edir. Alımların fikrine görə qaçışın bu cür təsiri onunla bağlıdır ki, müntəzəm qaçış hipertoniya və artıq çekiñin riskini azaldır. Bu iki amil isə bütün dünyada ölümün əsas risk faktorları sayılır.



İsveç alımları: "Hündürboy qadılarda insult riski çoxdur"



Höteborq Universiteti (İsveç) alımları 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadılarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadılarda müqayisədə 3 dəfə çoxdur. The Daily Mail xəber verir ki, alımların fikrine görə bunun səbəbi hündürboy qadılarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır. Bundan elava bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır. Mütexəssisler qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboy qadınlar bədən çəkisini daim normada saxlamalıdır. Bundan əvvəl Almaniya alımları tərəfindən keçirilmiş araşdırma göstərib ki, hündürboy insanlarda xərcəngin riski daha çoxdur.

Xəbərdarlıq: Uşağa çox süd vermək qanazlığı riskini artırır

Süd çox xeyirli məhsuldur. Bunu hamı bilir. Məhz bu səbəbdən analar uşaqlara israrla süd içizdirməyə çalışır. Lakin onu da nəzəre almaq lazımdır ki, həddən artıq süd içən uşaqda qanazlığının inkişafı riski artmış olur. Elmi araşdırmalar nəticəsində məlum olub ki, hər gün 2 stekandan artıq süd içən uşaqın qanında dəmirin seviyyəsi düşür. Dəmir qan sisteminiz üçün olduqca vacib elementdir. Qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibində xüsusi zülal hemoglobin var. Hemoglobin orqanizmdə çox vacib funksiyani yerinə yetirir - oksigeni orqanizm boyu daşıyır və bütün hüceyrələrə çatdırır. Oksigensiz orqanizmdə gedən bir çox proseslər mümkün deyil. Ümumillikdə oksigensiz insan yaşaya bilməz. Dəmir hemoglobinin tərkibinə daxildir və dəmir olmadan hemoglobin öz transport funksiyasını yerinə yetire bilmir. Dəmir organizme daim daxil olmalıdır. Dəmirin seviyyəsi aşağı düşdükdə orqanizm oksigenle pis təmin olunmağa başlayır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Böyümkədə olan uşaq orqanizmi üçün hemoglobininin normal seviyyəsi xüsusilə vacibdir. Gün ərzində südün 2 stekandan artıq miqdarda qəbulu qanda dəmirin seviyyəsini aşağı salır. Uşaq nə qədər çox süd içərsə, dəmirin seviyyəsi də bir o qədər çox düşəcək.

Beləliklə, gün ərzində uşağı 2 stekandan artıq süd vermək tövsiyə edilmir. Uşaqın qidalanmasında südün miqdarını azaldıb, kəsmik, təbii yoqurt, kefir kimi məhsullarının miqdarını artırın.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin II kurs tələbəsi Abdullayeva Minarə Çingiz qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

11 yanvar

Bakı və Tokio cüdo üzrə dünya çempionatlarına ev sahibliyi edəcəklər

Beynəlxalq Cüdo Federasiyasının (IJF) növbəti iclasında 2018 və 2019-cu illərdə cüdo üzrə dünya çempionatlarının keçiriləcəyi şəhərlərin adları açıqlanıb: həmin şəhərlər Azərbaycanın paytaxtı Bakı və Yaponiyanın paytaxtı Tokio şəhərləridir. IJF-in prezidenti Marius Vizer federasiyanın Bakı ilə bağlı qərarını şərh edərək deyib: "Bakının iri idman yarışları keçirməkdə böyük təcrübəsi var. Biz ənənəvi "Böyük dəbilqə" və 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmışık ki, Azərbaycan cüdo üzrə dünya çempionatını layiqincə keçirməyə qadirdir".



Yaponiyanın nümayəndəsi, cüdonun əfsanəsi sayılan Yasuxiro Yamasita isə bildirib ki, Tokioda dünya çempionatının keçirilməsi ölkəsinin 2020-ci ilə nəzərdə tutulan Tokio Olimpiadasına hazırlıq seviyyəsini sınadıqdan keçirmek imkanıdır. Dünya çempionatı cüdonun ilk dəfə Olimpiya oyunlarının programına daxil edildiyi uzaq 1964-cü ildə Olimpiya turnirinin keçirildiyi əfsanəvi "Nippon Budokan" arenasında olacaq.

"Ölkə çempionatında iştirak etməyən samboçu yıgmaya dəvət edilməyəcək"



"2018-ci ildə sambo üzrə milli komandanın yeni heyəti yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan birinciliyi və çempionatının neticələrinə əsasən müyyənləşəcək". Bunu SIA-ya açıqlamasında sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib. Onun sözlərinə görə, ölkə birinciliyi və çempionatı fevralın 1-də başlayacaq və 4-də başa çatacaq: "Yarış Şəgan Olimpiya idman Kompleksində təşkil edilecək. Yığma komandanın tərkibi formalaşandan sonra millinin təlim-məşq toplantıları başlayacaq. Millimiz təqvim planında nəzərdə tutulan beynəlxalq yarışlarda iştirak edəcək".

Baş məşqçi vurğulayıb ki, üzürsüz səbəbdən ölkə çempionatında iştirak etməyən istenilən samboçu yıgmaya dəvət edilməyəcək: Azərbaycan birinciliyi və çempionatında bütün idmançılar iştirak etməlidirlər. Əger hansısa samboçu üzürlü səbəbdən iştirak edə bilməsə, federasiyaya öncədən müraciət etməlidir. Hələ indiyədək belə bir məktub daxil olmayıb".

Zidan 2017-ci ildə Fransanın ən yaxşı məşqçisi seçilib



"France Football" jurnalı "Real" futbol klubunun baş məşqçisi Zineddin Zidanı 2017-ci ildə Fransanın ən yaxşı məşqçisi adlandırdı. 2017-ci ildə "Real" komandası Zidanın məşqçiliyi ilə ardıcıl olaraq ikinci dəfə Çampionlar Liqasında, ikinci dəfə Avropa Superkubokunda, İspaniya çempionatında, İspaniya Superkubokunda və ardıcıl olaraq ikinci dəfə klublararası dünya çempionatında qalib gelib. Səsvermə jurnalistlər arasında keçirilib.



Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə stadiona buraxılacaq

Səudiyyə Ərəbistanında qadınların tamaşaçı kimi futbol stadionlarına girişinə izn verən fərman qüvvəye minir. AZERTAC xəber verir ki, növbəti iştirahət günləri bu ölkədə zerif cinsin nümayəndələri futbol matçını stadionda izleyə biləcəklər. Onlar üçün stadionlarda xüsusi sektorlar ayrılaçlaq. Qadınların futbol matçına buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək və bunun üçün xüsusi bilet programı da hazırlanıb. Bundan əvvəl Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsini qadağan edən qaydalar da ləğv edilmişdi. Bu ölkədə qadın avtomobil həvəskarları 2018-ci ilin iyunundan etibarən sükan arxasında əyleşə biləcəklər.